



# MUSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 15 dekabr 2016-ci il Cümə axşam № 279 (6600) Qiyməti 60 qəpik

Xəbər

Internetlə tanış  
olduğu qızla  
görüşə gedən  
gənci  
bığaqlayıb  
oldurdular

yazısı sah.2-də

## Gündəm

### "Qaçqinkom" sədrindən maxinasiya etirafı



Əli Hesənov rəhbərlik etdiyi qurumdakı neqativləri boynuna aldı və məcburi köçkünlərin kommunal xidmət haqlarını fərdi qaydada ödəməsi təklifini qəbul etdi

yazısı sah.3-də

### İsrail və Azərbaycanı bir-biri üçün vazkeçilməz edən səbəblər

yazısı sah.10-də

### Hökumətin "yol xəritəsi"ndə nələr var...

yazısı sah.4-də

### Müsavatçı oğlu Rusiya sualtı gəmilərinin necə müəllifi oldu?

yazısı sah.7-də

### İrandan rəsmi Bakıya etirazların arxasındakı sırr

yazısı sah.9-də

### Zahid Oruc: "Dövlət başçısının qəzəbindən qurtulmağa çalışırlar"

yazısı sah.6-də

### Başqa xalqlar təvazökar toy edir, biz isə...

yazısı sah.15-də

### "Qara bazar"ın bazarı bağlanır

yazısı sah.12-də

### Kənd təsərrüfatından gözlənti - az pul, çox məhsul

yazısı sah.15-də

### ABŞ Kongresi sanksiyalar nəzərdə tutan qanunu dəstəkləyib

yazısı sah.13-də

### Azərbaycanda dövlət büdcəsinin icrası ilə bağlı şərtlər dəyişdirilir

yazısı sah.2-də

### Piyadanı vurub öldürən avtobus sürücüsüne 9 il həbs verildi

yazısı sah.14-də

## Sabiq MTN şefi dilə gəldi - niyə indi?

# ELDAR MAHMUDOV DAN DÜŞMƏNLƏRİN İŞMARIS: "OĞLUMLA İŞİNİZ OLMASIN"

Keçmiş nazir vaxtile etdiyi əməllerin girovuna çevrililib və yeganə oğlunun taleyindən narahatdır; Anar Mahmudovun adının "rabitə çətesi"nin cinayət işinin materiallarında olması təsadüf sayılmır



musavat.com  
Togrul İsmayılov

yazısı sah.4-də

## Bakıdan İrəvana gözdağı, Kremlə mesaj - həftənin mühüm gelişməsi

Netanyahunun Azərbaycan ziyarəti ilə bağlı düşmən tərəfdə baş qaldıran təlaşın maraqlı pərdeərəxsə var; **ekspert:** "Prezident İlham Əliyev və İsrail baş naziri ilk dəfə açıqladılar ki..."

yazısı sah.8-də



**Qüdrət Həsənquliyev:**  
"Rusyanın  
Azərbaycanda  
hərbə bazasını da  
yaratmaq  
mümkündür, bù  
şərtlə ki...."

yazısı sah.11-də



**Tanrıverdi Mustafayev:**  
"“Azərisiq”la  
bağlı  
ittihamların  
heç bir əsası  
yoxdur"

yazısı sah.3-də



**Əli Əlirzayev:**  
"Cəmiyyətə bir  
manat xeyir  
vermirsən, amma  
yaxşı yaşamaq  
istəyirsən"

yazısı sah.5-də



## "Qara bazar"la bağlı növbəti əməliyyat: 8 nəfər saxlanıldı

**A**yrı-ayrı şəxslər tərəfindən qanunsuz valyuta mübadiləsi əməliyyatlarının aparılması qarşı məqsədyönlü mübarizə sahəsində daxili işlər organları tərəfindən xüsusi əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumatə görə, nazirliyin Baş Müşəkkil Cinayətkarlıqla Mübarizə İdəresinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Xətai rayonu ərazisində yerləşən kafelərdən birində əməliyyat-axıştan tədbiri həyata keçirilir.

Neticədə həmin obyektdə qanunsuz valyuta mübadilə fealiyyəti ilə məşğul olan Masallı rayon sakini Elnur Əkbərov, paytaxt sakınları Fərhad Məhərrəmov və Vüsal Mikayılov 52 min ABŞ dollarını 96 min 200 manata satan zaman saxlanılıblar.

Onların üzərindəne baxış zamanı əlavə olaraq ümumilikdə 13 min 920 ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunub.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırma davam etdirilir.

Elə həmin gün belə bir tədbir Sumqayıt şəhərində də həyata keçirilib. Belə ki, Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhərin 32-ci məhəlləsində yerləşən ticaret mərkəzinin ərazisində qanunsuz valyuta mübadiləsi fealiyyəti ilə məşğul olduğu qərəbənən 4 nəfər - Fərmayıl Hacıyev, Xəqani Albədayev, Azər Məmmədov, İsfəndiyar Nağıyev saxlanılıblar.

Tədbirlərin davamı olaraq bu fealiyyətə məşğul olan daha bir şəhər sakını İsləməyil Balayev də saxlanılıb.

Həmin şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddesi ilə protokollar tərtib olunub.

DİN vətəndaşlarla xəbərdarlıq edərək bildirir ki, ölkənin maliyyə sisteminin sabit və dayanıqlılığını, maliyyə bazarlarının fealiyyətinin səmərəli şəkildə temir olunmasına qarşı fealiyyət göstərən şəxslərlə mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək. Odur ki, qanunsuz olaraq valyuta mübadiləsi ilə məşğul olan şəxslərin bu hüquqazidd əməllerdən çəkinmələri tələb olunur.



## Sosial şəbəkədə tanış olduğu qızla görüşə gedən gənci bıçaqlayıb öldürdülər

**B**akıda qötü töredilib. APA-nın məlumatına görə, hadisə dekabrın 14-də metronun "Memar Əcəmi" stansiyasının qarşısında qeydə alınıb. 25-30 yaşlı oğlan naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qötü yetirilib.

Araşdırma zamanı qötü yetirilen şəxsin 1995-ci il təvəllüdüyü Ələkbər Vahid oğlu Muxtarov olması müyyən edilib.

İlk məlumatə görə, Ə.Muxtarov sosial şəbəkədə qızla tanış olub və onlar metronun "Memar Əcəmi" stansiyasının qarşısına görüş təyin ediblər. Görüş yerinə gələn Ə. Muxtarov orada naməlum şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğununda Cinayət Məcəlləsinin 120.1-ci (qəsədən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

### "Qaya Mətbuat Yayımları" MMC!

- İstənilən qəzet və jurnallar həm də sərfəli qiymətə:

- Əger siz qəzet və jurnalların rahatlılıqla evinizə və ya ofisiñə çatdırılmasını;

- Mətbuatı aldıqdan sonra abunə haqqını ödəmək və bu ödənişin formasını sərbəst seçmək hüququndan istifadə etmək;

- Tirajınızda lazım geldikdən dəyişikliklər etmək;

On başlıcası ayda 26 dəfə nəşr olunan

"Yeni Müsavat" - 0.60 AZN

və bundan əlavə 2500 adda yerli

və xarici nəşrlər.

- Abunə yazılmaq üçün uzaqlaşmamalıdır.

Telefonla zəng etməyiniz kifayətdir:

Bakı şəh. 564-63-45; 598-35-22

- Respublikanın digər böyük şəhərlərinə də abunə qəbul olunur.

## Azərbaycan KİV rəhbərləri Türkiyə parlamentində və "Anadolu" Agentliyində olublar



**A**zərbaycan KİV təmsilçilərinin Türkiyə paytaxtına səfər programı davam edir. Dekabrın 14-də nümayəndə heyeti Türkiyə Böyük Millət Məclisində görüşlər keçirib. Türkiyə Azərbaycan Parlamentlərərası dostluq qrupunun rəhbəri Necdet Ünivar təmsil etdiyi qurumun fealiyyəti, həmçinin Türkiyə və Azərbaycan dövlətlərinin müştərek maraq dağrısında olan məsələlər barədə məlumat verib. Qarşısında duran vəzifələr barədə fikirlərini bölüşən Necdet Ünivar iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi sahəsində KİV-lərin fealiyyətinin də mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Fondun icraçı direktoru, nümayəndə heyətinin rəhbəri Vüqar Səfərli KİV təmsilçilərinin Ankaraya səfərinin məqsədi, həmçinin Azərbaycanda KİV-in durumu və rəhbərlik etdiyi qurumun fealiyyəti barədə məlumat verib. O, Azərbaycan KİV-lərin iki ölkə əlaqələrinin inkişafına xidmət edən istənilən fealiyyətə informasiya dəstəyi verməye hazır olduğunu vurğulayıb.

Nümayəndə heyətinin növbəti görüşü "Anadolu" Agentliyində keçirilib. KİV rəhbərləri agentliyin ofisi, texniki imkanları və struktur bölmələri ilə tanış olublar. "Anadolu" Agentliyinin genel yayın yönetmeni Metin Mutanoğlu rəhbərlik etdiyi qurumun Azərbaycan KİV-ləri ilə əlaqəleri və bu yönədə yeni planları barədə məlumat verib. Görüş iştirakçıları arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

Yurtdışı Türkler və Akraba Topluluklar Başkanlığına (ATATB) gələn Azərbaycan KİV təmsilçilərini ATATB başqanı Mehmet Köse qəbul edib. ATATB-in fealiyyəti barədə məlumat verən Mehmet Köse Azərbaycan və Türkiye diaspor təşkilatlarının six əməkdaşlıq etdiyini vurğulayaraq, bu əməkdaşlığın daha da möh-

kəmləndirilmesi üçün yeni proqramlar hazırlanlığını bildirib. O, iki diaspor təşkilatının əməkdaşlığının möhkəmləndiriləcək, dünyada təsir gücünün artması üçün medianın yardımının da əhəmiyyətini vurğulayıb.

V.Səfərli Azərbaycan KİV-lərinin iki ölkənin diaspor təşkilatlarının əməkdaşlığının inkişafına təkan verən layihələri dəsteklədiklərini öne çəkərək, ATATB-la əlaqələrin də inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

KİV təmsilçilərinin səfər proqramı KİVDF-nin təşkilatçılığı ilə həyata keçirilir. Heyətinin tərkibinə fondun icraçı direktoru Vüqar Səfərli, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, "Yeni Müsavat" qəzetiin baş redaktoru Rauf Arifoğlu, "Yeni Azərbaycan" qəzetiin baş redaktoru, deputatı Hikmət Məmmədov, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, fondun Müşahidə Şurasının sədr müavini, "İki Sahil" qəzetiin baş redaktoru Vüqar Rehimzadə, "Səs" qəzetiin baş redaktoruna Məşfiq Ələsgərli, "Olaylar" qəzetiin baş redaktoru Yunus Oğuz, "Mediainfo.az" İnformasiya Agentliyinin baş redaktoru Emin Axundov, "Şərq qapısı" qəzetiin baş redaktoru Tural Səfərov və fondun aparıcı məsləhətçisi Ramin Kərimli daxildir.

Səfər proqramı dekabrın 16-dək davam edəcək.

## "Nazirlər Kabinetinə qəbul imtahanlarının ödənişli olması barədə qərar qəbul edəcək"

"Azərbaycanda imtahanların ödənişli olması üçün Dövlət İmtahan Mərkəzinin xidmətləri Tarif Şurasının müvafiq siyahısına daxil edilməlidir. Nazirlər Kabinetin tərəfindən müvafiq qərar verildikdən sonra yeni xidmətlər ictimiyyətə açıqlanacaq".

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədrini Məleykə Abbaszadə "Ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları" ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

DİM Direktorlar Şurasının sədrini vurğulayıb ki, imtahanların hansı formada keçirilməsi barədə işçi qrup səviyyəsində müzakirələr daimi aparılır. O deyib ki, iqtisadçılar, Dövlət İmtahan Mərkəzi və Tarif Şurasının mütəxəssisleri ilə birgə müzakirələr aparıldığdan sonra müəyyən sənədlər hazırlanaraq Maliyyə Nazirliyinə təqdim edilir, amma bu prosesləri hüquqi müstəviyə keçirmək üçün Nazirlər Kabinetinin qərarı lazımdır: "Prezidentin aprel ayında Dövlət İmtahan Mərkəzi ilə bağlı müvafiq fərmani



var idi. Nazirlər Kabinetinə göstəriş verilib ki, bütün qanunlar və normativ sənədlər yeni fərmanla əsasən uyğunlaşdırılsın. İlk olaraq bu uyğunlaşdırma aparılmalıdır. Bundan sonra artıq yeni funksiyalarımızın necə icra olunacağı müəyyənleşəcək və bu sahədə legitimlik yaranacaq. Daha sonra ictimaiyyətə yeniliklər barədə açıqlama verə biləcəyik. Hazırda Dövlət İmtahan Mərkəzi olaraq bununla əlaqədar hökumətin qərarını gözləyirik".



## Azərbaycanda dövlət büdcəsinin icrası ilə bağlı şərtlər dəyişdirilir

**A**zərbaycanda dövlət büdcəsinin icrası ilə bağlı şərtlər qaydalarla dəyişiklik edilir. APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə "Büdcə sistemi haqqında" Qanunun 20-ci (Dövlət büdcəsinin icrası barədə hesabat) maddəsinə əlavə və dəyişiklik təklif edilir.

Layihəyə əsasən, maddeyə əlavə edilən 2-2-ci bəndə görə, dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi növbəti ilin may ayının 5-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Maddənin 3-cü bəndinə edilən dəyişikliyə görə isə dövlət büdcəsinin icrası barədə hesabat özündə digər məlumatlarla yanaşı bütün dövlət borcları, il ərzində götürülen dövlət borcları, o cümlədən buraxılmış dövlət qiymətli kağızları və verilən dövlət zəmanetləri və dövlət büdcəsinin Ehtiyat Fondu, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu vəsaitlərindən il ərzində istifadə ilə yanaşı, məqsədli büdcə fondlarının və yerli gəlirlərin vergi və digər ödəniş növləri üzrə icrası haqqında da məlumatları da əks etdirəcək.

Maddeyə əlavə edilən 4-1-ci bəndə görə, müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı tərefindən təsdiq edilmiş forma və qaydada hesabatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət qurumlarına təqdim edir və müvafiq icra hakimiyyəti orqanı tərefindən müəyyən edilən dövlət qurumlarının təqdim edilən dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxış imkanlarını təmin edəcək.

Maddeyə əlavə edilən digər 4-2-ci bəndinə görə, dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxış imkanlarını təmin ediləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 16-da müzakirəyə çıxarıllacaq.

**S**on günler əhaliyə elektrik enerjisinin satışında pozuntular baş verməsi ilə bağlı iddialar səslənir. Bu iddialara həm peşəkar mədiada, həm də sosial şəbəkələrdə rast gəlmək olur. Elektrik enerjisinin tarifiin artırılması dekabr ayının 1-dən etibarən tətbiq olunsa da, artıq əhaliyə göndərilən hesabatlarda noyabr ayının sərfiyatı ilə bağlı qiymət artımı özünü göstərir. Xərclərin artıq hesablanması isə əhalinin narazılığına səbəb olur.

"Azərişq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bu mövzuda "Yeni Mütəvad"ın suallarına cavab verib.

- İlk növbədə abonentlərimizə onu demek istəyirəm ki, hər şey yüksək səviyyəde qanunçərvəsində və Tarif Şurasının qərarı əsasında həyata keçirilir. Buzim 2 milyon 500 minə yaxın istehlakımız var və ayın ortasında belə saygaclarında son göstəricilər yazılmış abonentlər var. Abonentlərimiz ay ərzində elektrik enerjisində istifadə edir, bir aydan sonra bizim əməkdaşlar saygacın göstəricisini görməlidir. Əksər abonentlərdən noyabr ayının 30-da saygac göstəriciləri götürülüb. Noyabrin 30-dan sonra saygac göstəricisi hesablanmayan abonentlər də dekabr ayından etibarən hesabat çıxarılır. Bəzi abonentlər də dekabrın 1-də, bəzilərində 2-də, bəzilərində 5-də hesabat çıxarılır. Ele mənzil var ki, ayın 9-da göstərici çıxarılb. Təbii ki, bu göstəricilər çıxarılanda abonentlərimiz narahat olublar. Bunlar hamısı 30 noyabr 2016-ci il tarixinə qədər köhnə tariflərə hesablanıb, 30-dan sonra, yeni dekabrın 1-dən 250 kv/saatə qədər olan göstəricilər 7 qəpikdən hesablanıb bildiriş verilir. Bildirişlərdə heç bir yanlışlıqla yol verile bilməz. 250 kv/s-dan artıq olan sərfiyat isə təze tarife 11 qəpikdən hesablanır. Sistem tam dəqiqliyi ilə özü bu göstəriciləri bildirir olaraq abonentlərə verir. Lakin bəzi abonentlərimiz var ki, əvvəlki sərfiyatdan da müəyyən borcu qalıb. Belə hallar fərdi qaydada araşdırılır. Araşdırmadan sonra da məlum olur ki, heç bir yanlışlıq yoxdur. İstənilən bildirişlərdə noyabrin 30-na qədər olan sərfiyat köhnə tariflə, dekabrın 1-dən bildirişin verildiyi günə qədər olan sərfiyat isə yeni tariflə hesablanır. Bütün bunlar dekabr ayından sonra tam aradan qaldırıla caqdır. Növbəti aydan abonentlərimiz şahidi olacaqlar ki, heç bir yanlışlıq yoxdur. Düzdür, hazırda müəyyən inamsızlıq var ki, birdən doğru hesabat aparmaz, yanlış göstərici çıxaralar və sair.

- *Bəzək halları siz istisna edirsinizmi, yoxsa yanlışlıqlar mümkündür?*

- Enerjinin hesablanması sistem özü həll edir, burada insan faktoru yoxdur, sadəcə, saygacın göstəricisi götürülür. Operativ olaraq sistem bu gö-

tərici əsasında köhnə sərfiyatı köhnə tariflə, yeni sərfiyatı isə yeni tariflə hesablayır.

- *Qeyd etdiniz ki, yanlışlıq ola bilər. Belə hallarda abonentlər həmin yanlışlığın aradan qaldırılması üçün nə etməlidir?*

- Belə halda abonentlər bizi zimlə əlaqə saxlamalıdır, biz onun koduna baxıb araşdıracaq ki, yanlışlıq haradadır. Bir çox halda malum olur ki, məsələn, abonent köhnə bildirişle noyabr ayının 14-nə qədər olan

olaraq qərarın verilməsindən sonra keçən 15 gün ərzində bu-nu hiss etmisinizmi? Ölkə üzrə enerji istehlakında azalma varmı?

- Bu haqda danışmaq bir qədər tezdir. İndi havaların soyuduğu bir vaxtda bir çox abonentlər mənzillərində istilik kimi də elektrik enerjisindən istifadə edirlər. Bu baxımdan, qış fəsildə sərfiyat əvvəlki vaxtda nisbətən daha çox olur. Ancaq abonentlərimizdən daxil olan müraciətlərdən görürük ki, əv-

yük limit qoyulsada daha doğru olmazdım?

- Bu, Tarif Şurasının qərarıdır, mən onu şərh edə bilmərəm. Lakin bazən avqust kimi ən isti aylarda belə enerji sərfiyatı yanvar ayından daşıda daha yüksək olur. O səbəbdən bu göstəricilər çox fərqlidir və konkret fikir demək çətindir. Qərar Tarif Şurasının, biz icraçı strukturur.

- *"250" rəqəmini "Azərişq" təklif edib, yoxsa Tarif Şurası müəyyənləşdirib?*

- Bu rəqəmi Tarif Şurası müəyyən edib.

- *Bir abonent özü aylıq sərfiyatını necə hesablaya bilər? Bunun düsturunu izah edə bilərsinizmi?*

- Burada mən özüm bir abo-

## Azərişq "la bağlı ittihamların heç bir əsası yoxdur"

**Tanrıverdi Mustafayev:** "Hazırda abonentlərimizdə müəyyən inamsızlıq var ki, birdən doğru hesabat aparılmaz"



**"Əməkdaşlarımıza xəbərdarlıq etmişik ki, anlaşılmazlıq olduqda, abonentin evinə qədər getsinlər, onları dinləsinlər"**

borcu ödəyib, 14-dən 30-na qədər olan borcu isə ödəməyib. Belə olan halda noyabr ayında ona təqdim olunan bildirişdəki göstərici bir aylıq sərfiyatdan dənən çox olur. Əksər hallarda araşdırmadan sonra abonentlər hər hansı yanlışlığın olmadığını özləri görür və qəbul edirlər. Kimin şübhəsi, narahatlığı varsa, fərdi qaydada zeng edib müraciət edə bilər, həmçinin bizim rayon idarələrimizə baş çəkə bilər. Əməkdaşlarımıza da göstəriş vermişik ki, abonentlər müraciət edən zaman evlərinə gedin və onurla bir yerde saygacın göstəricisine baxın, yerindəcə arasdırın, izahat verin. Bu yolla həm də abonentlərimizi maarifləndirməyə çalışırıq. Bəzi abonentlər həqiqətən de hesablama qaydasını bilmirlər. Abonentlərimizdən xahişimiz budur ki, bir qədər diqqətli olsalar, ümumiyyətlə, heç bir problem olmayıacaq.

- *İdialı olunurdu ki, tariflərin artması əhalinin enerjiya qənaət etməsinə səbəb olacaq. Siz enerji təchizatı müəssisəsi*

velki kimi israfçılıq etmirlər, enerjiyə qənaət etməyə çalışırlar.

- *Tanrıverdi müəllim, statistikaya nəzar salsaq, nə qədər abonentinizin aylıq enerji sərfiyatı 250 kv/s-dan aşağıdır və ya bu həddədir?*

- Bu statistika Tarif Şurasının qərarında da özünü göstərmədi ki, bizim əhali istehlakçı qruplarımızın, mösət abonentlərimizin 72-75 faizinin aylıq sərfiyatı 250-dən azdır. Ancaq yeni ildən sonra yenidən təhlillər aparacaq ki, abonentlərimiz enerjidən qənaətə istifadə etdikdən sonra sərfiyat ne qədər olacaq. İndiye qədərki dövrə isə 72-75 faiz abonentlərimiz 250 kv/s-a qədər enerji istifadə edir.

- *Bu rəqəm noyabr ayına qədərki dövrün, yəni yay-pa-yız faslinin göstəricilərinə asasən hesablanıb, yayda enerji-dən daha az istifadə olunur. Lakin qış faslındə, sizin də de-dininiz kimi, enerji sərfiyatı çox olur, ən kasib ailədə belə elektrik enerjisindən evi qızdırmaq məqsadılıq istifadə olunur. Qış faslı üçün nisbətən bö-*

nent olaraq danışmaq istəyirəm. Tutaq ki, bu ay 300 kvts elektrik enerjisi sərf edilmişəm. Bu 300 kvts-i 7 qəpikdən hesablayıraq və 21 manat edir. Sonra 300-dən 250-ni çıxıraq, qalır 50 kvts- onu da 4 qəpiye vururuq, edir 2 manat. 21 manatın üzərinə 2 manat gəlirik, edir 23 manat.

Ve ya başqa cür hesabla-

yaq. Siz bir abonent olaraq,

450 kvts elektrik istifadə edirsınız.

Onun 250 kvts-i 7 qəpiye vuru-

ruq, edir, 17.50 manat, qalan

200 kvts-nı isə 11 qəpiye vuru-

ruq, o da 22 manat edir. Toplam

39.50 manat. Bu, çox rahat he-

sablama əşuludur. Abonentləri-

miz özləri de hesablayıb, bizim

bildirişlərlə tutuşdur bilərlər.

- *Son zamanlar "Azərişq" la bağlı müxtəlif ittihamlar səslənir. Buna cavabınız nədir?*

- Ittihamların heç bir əsası yoxdur. "Azərişq" son 10 ilə Bakı şəhərində nə qədər yenidənqurma işləri aparıb. Paylaşıcı elektrik şəbəkəsi olaraq biz son 10 ilə abonentlərimizin fasiləsiz, dayanıqlı və keyfiyyəti enerji ilə təchiz olunmasına nail olmuşuq. Hər şey göz qabağındadır. Biz bu gün bütün regionları elektrik enerjisi ilə təmin edirik. Yeni yarımtansiyalar inşa edirik, kabel xətlərini, dəyərləri yenileyirik. Ən ucqar rayon və kəndlərde belə abonentlərimiz 24 saat fasiləsiz enerji ilə təmin olunur. Təbii felaket baş verdiğə isə operativ şəkildə problem həllini tapır. İş olan yerde, müəyyən problemlər də qəqilmədir. Ancaq ittihamlar bəzən yerdən yoxdur. Əger təbiətin sığlığı neticəsində hansısa rayonda ağac aşır, elektrik direyinin üstüne yixılırsa, bu, bizim günahımız deyil. Biz həttə belə ağacların budanması işini də aparırıq, kabel xətlərini sıradan çıxarımasın. Məsələn, Biliçəri qəsəbəsində güclü yağış yağıdı və bizim yarımtansiyaları su basdırı, biz operativ şəkildə başqa bir yerden həmin rayona enerji təchizatı yaratdırıq. Kimliyindən asılı olmayaq, bütün abonentlərimiz xidmətindəyik. Onların şikayətlərini də həll etməyə hazırlı-

yoxdur. Əgər təbiətin sığlığı neticəsində hansısa rayonda ağac aşır, elektrik direyinin üstüne yixılırsa, bu, bizim günahımız deyil"

□ Nargiz LİFTİYEVA



## "Qaçqinkom" sədrində maxinasiya etirafi

Əli Həsənov rəhbərlik etdiyi qurumdakı neqativləri boynuna aldı və məcburi köçkünlərin kommunal xidmət haqlarını fərdi qaydada ödəməsi təklifini qəbul etdi

**Bir** müddətdir Qaçqinkomın və Məcburi Köçkünlərin İsləri üzrə Dövlət Komitesində baş verən neqativlərlə bağlı mediada və parlamentdə müzakirələr gedir.

Deputatlar Çingiz Qənizadə və Hikmet Babaoglu da bu məsələ ilə bağlı rezonans doğuran açıqlamalar vermişdilər. Deputat Çingiz Qənizadə məcburi köçkünlərin işi, qaz, su ödənişlərinin mərkəzləşmiş qaydada edilməsinin korrupsiya yol açdığını bildirmişdi. O, konkret faktlərlə çıxış edərək bildirmişdi ki, 2012-2015-ci illər ərzində 100 minlərlə manat dövlət vəsaiti məcburi köçkünlərin kommunal xidmətlərinin ödənməsi adı altında yoxa çıxarılb, bu faktlar Hesablama Palatasının hesabatlarında da eksiini təpib.

Nəzərə çatdırıq ki, məcburi köçkünlərin işi, qaz və sudan istifadəsində güzəştlər, yeni müəyyən limit var. Həmin ödənişləri isə xidmət təşkilatlarına dövlət büdcəsində ayrılmalar hesabına mərkəzləşmiş qaydada "Qaçqinkom" həyata keçirir. Araşdırımlar zamanı isə bəlli olub ki, təkcə 2014-cü ilde "Qaçqinkom"da bu məsələdə 250 min manat cıvarında yənti mövcuddur.

Deputatlar təklif etmişdilər ki, bu neqativləri aradan qaldırmaq üçün kommunal xidmətlərə görə güzəştlər, daha doğrusu, limitli istifadəyə görə ödənişləri birbaşa məcburi köçkünlər fərdi qaydada həyata keçirsinlər.

Müzakirələrdə, ümumiyyətlə, "Qaçqinkom"un özünün ləğvi de məqsədəyən variantlardan biri kimi səslənib.

Qurumun rəhbəri, baş nazirin müavini Əli Həsənov isə əvvəlcə bu deyilənlərə aqressiv reaksiya vermişdi.

Lakin görünen budur ki, dövlət səviyyəsində bu məsələ ciddi araşdırılıb və heç şübhəsiz ki, Əli Həsənovdan hesabat tələb edilib. Onun rəhbərlik etdiyi qurumun dekabrın 14-də yıldığı açıqlamadan bu qənaətə gəlmək mümkündür.

Komite məcburi köçkünlərin istifadə etdikləri kommunal xidmət xərclərinin yemek xərci müavini kimi plastik kartla onların özlərinə verilməsi təklifinə bildirib.

**Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda deyilir:** "... Məcburi köçkünlər müxtəlif vaxtlarda komitəyə ünvanlaşdırırlar. Coxsayılı müraciətlərdə, onlarla keçirilən səyyar görüşlərdə və komitədə qəbul zamanı istifadə etdikləri kommunal xidmətlərin dəyərinin mərkəzləşmiş qaydada xidmət təşkilatlarına yox, vəhidsiz plastik kart vasitəsilə onların özlərinə verilməsini bildiriblər. Bu gün ölkə ərazisində öz yaşayış ünvanlarını dəyişərkən faktiki istehlaka görə kommunal xidmət xərclərinin ödənilməsi üçün həyata keçirilən müəyyən prosedur qaydaları artıq əlavə problemlərin yaradılmasına gətirib çıxarırdı. Məcburi köçkünlərin həmin müraciətləri nəzərə alınaraq onların istifadə etdiyi kommunal xidmətlərin dəyərinin plastik kart vasitəsilə onların özlərinə verilməsi məsələsi xeyli vaxtdır ki, müvafiq dövlət qurumları ilə müzakirə olunur. Məcburi köçkünlərin təşəbbüsü ilə qaldırılan və hazırda müzakirə olunan bu məsələ onların özlərinin xeyrine olan ən səmərəli bir variantdır.

Burada əsas məqsəd məcburi köçkünlərin müstəqil həyat tərzinə uyğunlaşdırılması, torpaqlar işğaldan azad olundan sonra onların qayıdır ibarət olmalarına qaydada təqribən 100 min manat dövlət büdcəsinin vəsaitinin istifadə olunması və istifadə etməyin qarşısının alınmasından ibarətdir".

Bu, faktiki olaraq Əli Həsənovun maxinasiya ittihamları ilə razılışması və bunun aradan qaldırılması üçün verilən haqlı təklifləri qəbul etməsi kimi başa düşülr. Amma cənab Həsənovun buna razılıq bildirməsi də təsadüfi deyil. Görünür, Əli Həsənov ötən illər ərzində mənimənilən pulların geri tələb edilməsi məsələsini önləmək üçün özünü bu məsələdə tərəfdar kimi göstərir. Yəni o hesab edir ki, bu məsələ tezliklə fərdiləşsin və mərkəzləşmiş qaydada həyata keçirdiyi yeyintilər unudulsun...

□ M.MAHRIZLI



## Neft bosunun "eşik ağası"na çevrilməsi

Zahid SƏFƏROĞLU  
zscfarooglu@gmail.com

Dünyanın xarici siyasetini qarşısındaki 4 ildə biznesmen yönəldəcək. Yox, səhbət ABŞ-in yeni ekstravaqant prezidenti, biznesmen-milyarder Donald Trampdan getmir. Trampın dövlət katibi postuna məhz özü kimi bir iş adamını, daha dəqiqi, neft bosunu - "Exon Mobil" neft şirkətinin rəhbəri Reks Tillersonu təyin etməsindən gedir.

Ağ Evin yeni sahibi özünün twitter səhifəsində özünə xas stilə elə beləcə də yazıb: "Mən dövlət katibi vəzifəsinə həqiqətən dünyadan en dahi biznesmenlərdən bərini, Reks Tillersonu seçmişəm". Maraqlıdır, deyilmə?

Ola bilsin, Tillerson gerçəkdən də "dünyanın en dahi biznesmenlərdən biri"dir. Amma o, diplomatiya, böyük siyaset üçün əfsus ki, yad birisidir, obrazlı ifade eləsək, "peşka"dır - elə Trampın özü kimi. Diplomatiya, siyaset isə qat-qat mürəkkəb fealiyyət sahələridir, nəinki biznes. Dövlətin xarici işlərinə cavabdeh olana boş yere "eşik ağası" demirlər ki. Görək cənab Tillerson ona tamamən yad olan bir statusda nə qaynadıb-qatışdıracaq?

İş də ondadır ki, ölkənin xarici siyasetinə, bir qayda olaraq, peşəkarlar, yaxud heç olmasa, beynəlxalq siyaset bilənlər rəhbərlik edir. Belə görünür ki, Henri Kissingerlər, Madlen Olbraytlar, Kondoliza Rayslar dönəmi, xarizmatik liderlər dövrü bitir. Bunun bəşəriyyətə faydası, yaxud ziyanının olduğunu ən uzağı, gələn ilin ilk aylarında biliçəyik.

Hər halda, böyük diplomatiyada, böyük siyasetdə böyük "cırlaşma" getməsinin yaxşı şey olmadığı qənatındəyik. Çünkü Azərbaycan müdrik məsələndə deyildiyi kimi "iş bacarana", "çörəyi çörəkçiyə" verməyəndə CƏP-lər, peşmançıqlar qəçiləz olur - xüsusən de səhbət ABŞ kimi superdövlətdən, dünyaya düzən vermek iddiasında olan fövqəlgücdən gedirse, vəziyyət ikiqat ciddiləşir...

Doğrudan da sürpriz təyinatdır - Trampın özünün ABŞ prezidenti seçilməsi kimi. Sürpriz prezidentdən sürpriz təyinat isə təəccübüldür deyil əslinde. İndi necə olacaq? Olimaya Tramp Amerikani, dünyani da biznesmen dostları ile birgə öz biznesini idarə etdiyi kimi idarə edəcək, böyük siyasetə biznes qaydalarını tətbiq edəcək? Tətbiq edə biləcəkmi? İmkən verəcəklərmi?

Suallar açıq qalır ve tekce amerikalıları qaygilandırır. Hərgah, müyyəyen bir təselli də var: hər necə olmasa, ABŞ avtoritar, totalitar ölkə deyil ki, bir və ya iki nəfərin, Tramp+Tillerson biznesmen tandemının iradəsi ilə idarə olunsun. Hərçənd, həm Tramp, həm də yeni dövlət katibi Tillersonun Azərbaycanda tikinti və neft biznesinin olması ("Exon Mobil" Azeri-Çıraq-Güneşli yataqlar blokunda 8 faizlik paya malikdir), bu ilin noyabrında isə Abu-Dabidə SOCAR prezidenti Rövənəq Abdullayevin Tillersonla görüşmesi bəzi ümidi verici gözləntilər doğurur.

Öte yandan, yeni dövlət katibinin Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətlərə olması, bunun nəticəsi olaraq 2014-də Putinin ona "Dostluq" ordeni verəməsi də qızığın müzakirə predmetidir. Necə deyərlər, Tillerson "duz-çərəyini" tapdaya bilməz. Hərçənd Tramp ABŞ-in müdafiə naziri (Pentagon başçısı) postuna qatı Rusiya əleyhdən olan şəxsi - Ceyms Mettisi təyin etmək niyyətində olduğunu bəyan edib.

Bu da sizə başqa bir nonsens, yaxud daha dəqiqi, növbəti Trampsayağı sürpriz: Amerikanın müdafiə nazirliyi qatı Rusiya əleyhdən, xarici siyaseti isə Moskvaya loyal olan birisinə tapşırılır. Tramp beşə bir komanda ilə konkret olaraq, Rusiyaya münasibətdə vahid siyaseti necə hazırlayıb yürüdücək - maraqlı suallardan biri də budur.

Ancaq bizi ən çox özümüz, Azərbaycan, işğal altındakı ərazilərimizin, Qarabağın taleyi maraqlandırır. Tramp administrasiyasının ölkəmizə, Qarabağa yanaşması necə olacaq? Yəqin ki, bu sualın cavabı tekce yeni prezidentin və dövlət katibinin ölkəmizle bağlı biznes əlaqələrindən deyil, həm də iki şəxsin Rusiyaya yönelik hansı siyaseti izləyəcəyində asılı olacaq.

## Sabiq MTN şefi dilə gəldi - niyəindi?

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı hər gün yeni xəbərlər yayılmaqdadır. Öten ilin oktyabrında gözlənilmədən vəzifəsindən qovulan sabiq nazir həbs edilmişdən, Bakıda nəzarət altında olduğu deyilir. Onun ailəsi ilə, konkret olaraq oğlu Anar Mahmudovla bağlı xəbərlər də son günlər tez-tez gündəmə gəlir.

"Rabitə çətesi" adlananın grupun davam edən məhkəməsində E.Mahmudovun oğluna aid olan "Cartburg NC" şirkətinin Rabitə və Yüksek Texnologiyalar Nazirliyi ilə şübhəli əlaqələrinin araşdırılması buna sübutdur. Məhkəmə prosesinde üzə çıxıb ki, şirkətə bağlanmış bir neçə milyonluq müqavilələrin imzalanmasına sabiq nazirin oğlu təşkilatçı olub. Belə ki, cinayət işi materiallarında şirkətinin Anar Mahmudovla "SMS" yazışmalarında Rabitə Nazirliyi ilə "Cartburg NC" arasında aparılan danışıqlar müzakirə olunub, sabiq nazir oğlunun müvafiq tapşırıqları esasında növbəti addımlar atılıb. "Azercell" mobil operatorunun rəsmi məktubunda Anar Mahmudovun istifadəsindən olan telefon nömrəsinin sabiq nazirin adına rəsmiləşdirildiyi də aydın olub. Media bu mövzunu geniş işıqlandırıb, şübhəli müqavilələrin imzalanmasına sabiq nazirin oğluna cinayət məsliyyəti yaratdığını gündəmə getirir.

"Yeni Müsavat" a daxil olan məlumatlara görə, E.Mahmudov oğlunun adının cinayət işi materiallarında hallanmasından ciddi nərahət olub, bəlkə də bunu əvvəl düşməncilik etdiyi adamlardan görüb. Bu səbəbdən də sabiq nazir müəyyən dairələrə, vaxtılıq əqlişdiyi yüksək vəzifələr, hazırda əllərində geniş səlahiyyətli sayda məmər təbəqəsi ilə münasibətləri keskinləşib. Məsələn, əvvəl baş nazir kreslosunu ələ keçirməyi planlaşdırınan E.Mahmudov gelecek planları üçün "kölgə kabinetin" yaradaraq yaxın ətrafına vəzifələr "paylaşılın". E.Mahmudov "kölgə kabinetin"ne əsasən, MTN-də müavin və idarə rəisi postunda təmsil edilən bəzi şəxsləri güc orqanlarının rəhbərliyinə getirməyi düşünmüş.

Maraqlıdır ki, özü baş nazir olmaq iddiasına düşdüyü halda, mediya əsasən digər iri çaplı məmurların adları ötürür, onla-



## Eldar Mahmudovdan düşmənlərinə mesaj: "Oğlumla işiniz olmasın"

Keçmiş nazir vaxtilə etdiyi əməllərin girovuna çevrilib və yeganə oğlunun taleyində narahatdır; Anar Mahmudovun adının "rabitə çətesi"nin cinayət işinin materiallarında olması təsadüfdürmü?

yətərəfən şəxslərə "oğlumla işiniz olmasın" mesajını göndərib. Sabiq nazirin həssas mesajının analojişən qarşılığında, "biz özümüzə sehv salma, oğlunla işiniz ola bilmez" cavabı göndərildiyi də bildirilir. Məlumdur ki, 2004-ci ildə ən strateji dövlət postlarından birinə təyin edilən E.Mahmudov tezliklə iqtidarda on qüdrəti nazirlerdən birine çevrilir. O, iqtidarda mövqelərini gücləndirmək üçün bütün mümkün vasitələrdən istifadə edib, vəzifə kursusundə daha da iştirak etmək üçün müxtəlif planlar da qurub ki, bunun nəticəsində

biləcəyidir. Təmsil olunduğu komandada bəzi məmurlara aşkar-gizli pislik etmiş, hətta bəzilərin karyerasını kompromitlərə nötqətələmiş E.Mahmudov oğlunun taleyindən bu səbəbdən narahatdır.

Bu xəbərlər həm də onu deməyə əsas verir ki, E.Mahmudovun yeganə oğlu (digərləri qız övdədir - red.) Bakıda yaşayır. Ola bilsin ki, sabiq nazirin oğluna da ölkədən çıxmak yasağı qoyulub. Thəks halda, E.Mahmudov oğlunun taleyindən bu qədər narahat olmazdı...

□ "YM"

ki Azərbaycanda həm mülkiyyət toxunulmazlığında ciddi problemlər var, həm də kapitalın sərbəst hərəkətinə və təhlükəsizliyin teminat yoxdur".

Q.İbrahimli qeyd edib ki, əsas məsələ indi siyasi qərarların vərilişlərində, xəritə ikinci, üçüncü dərəcəlidir: "Vergi Məcəlləsinin götürənək. Azərbaycanın vergi qanunvericiliyi qədər liberal qanunvericiliçik çox az tapılır. Cəmi 9 növ vergi mövcuddur. Avropadakı vergilərin sayından 2-3 dəfə azdır. Ancaq praktiki baxımdan Azərbaycanın vergi sistemi ən mürtəce vergi sistemlərindən biridir. İş adamları müştəriqlərən o qədər qorxmurlar, nəinki vergi əməkdaşlarından ehtiyatlanırlar. Əger yığın ödənişlər tam bütçəyə yonelidilsədi, buna yene dözmək olardı. Bu ödənişlərin əksəriyyəti "qara kassalar" yığılırlar və mənimsinilər. Strateji yol xəritələri de vergi qanunvericiliyi kimi icra ediləcəkse, icra edilməsə yaxşıdır".

Ekspert Rövşən Ağayev isə qeyd edib ki, hökumətin hazırladığı "yol xəritəsi"ndə bütçə mənecəmətinin dəyişdirilməsi ilə de bağlı təkliflər var: "Bütçə sahəsinin müstəqil ekspertləri hələ 2007-2008-ci illərdə bu İslahatın aparılması, Bütçə Məcəlləsinin qəbulunun vacibliyini öncəkirdi. 2014-cü ilin yazında isə hökumətin indi təklif etdiyi bu İslahatla bağlı tədqiqat qrupumuz geniş hacmli bir tədqiqat hazırlayıb. Yüz dollarlıq neft erasında bu təklifləri məmurlar təbəssümle qarşılıyırıdlar, hətta uğunub gədenlər də olurdular".

□ Röya RƏFİYEVƏ


## Hökumətin "yol xəritəsi"ndə nələr var...

Ekspertlər sənədin kiçik bir hissəsinin açıqlandığını bildirirlər

Aylardır ki, hökumətin gözlənilən "yol xəritəsi", nəhayət, ortaya çıxıb. Dövlət başçısı İlham Əliyev dekabrın 6-da Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinə fərمانla təsdiq edib. Ancaq üç gün sonra sənədin kiçik bir hissəsi ictimaiyyətə açıqlanıb.

Ekspert Əkram Həsənov məsələ ilə bağlı musavat.com-a bildirib ki, sənədi tam oxumayıb: "Oluducaya böyük sənəddir, 120 səhifədir. Hələ oxuyub bitirməmişəm, bitirdikdən sonra fikirlərimi deyəcəm. 12 sənədden hələlik biri çap edilib, ancaq digərləri açıqlanmayıb. Milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsinə dərc edilər, istiqamətlərdən isə ancədə biri dərc edilib. Bu istiqamətlər nüfəz çap edilməyib? Prezident fərman verib, cəmi bir istiqamət isə iki gün sonra açıqlanıb. Prezident fərmani imzalayıbsa, istiqamətlərin hamisi dərc olunmalıdır. Ancaq biri istisna olmaqla, heç birindən xəber yoxdur. Hazırkırsa, niyə dərc edilmişdir?"

Ekspert Qadir İbrahimli məsələ ilə bağlı bildirib ki, sənəd dənənədə göstərilir ki, Azərbaycan iqtisadiyyatına 27 milyard manat



investisiya lazımdır: "130 milyardı xərcleyib normal iqtisadiyyat qura biməyiblər, 27 milyardla nəcə böhrandan çıxacaqlar? O biri tərefdənə, hansı yerli mənbələrdən səhəbet gedir? Bütçə dollar hesabı ilə 60 faiz kiçilib. 25 milyard dollar olan bütçə indi 10 milyard dollarlardır. Bütçədə investisiya xərcləri kəskin azalıb. Özəl sektor isə Azərbaycanın biznes mühitini etibar etmir. Bu il Azərbaycan investorları təkçə Gürcüstan iqtisadiyyatına 500 milyon dollar, yəni 1 milyard manata yaxın yatırıblar. Hələ Türkiye, Qazaxistən, Ukrayna, Çexiya iqtisadiyyatını demirəm. Bu ölkələrə üst-üstə milyardlar yatırılıb. Cün-

investisiya lazımdır: "130 milyardı xərcleyib normal iqtisadiyyat qura biməyiblər, 27 milyardla nəcə böhrandan çıxacaqlar? O biri tərefdənə, hansı yerli mənbələrdən səhəbet gedir? Bütçə dollar hesabı ilə 60 faiz kiçilib. 25 milyard dollar olan bütçə indi 10 milyard dollarlardır. Bütçədə investisiya xərcləri kəskin azalıb. Özəl sektor isə Azərbaycanın biznes mühitini etibar etmir. Bu il Azərbaycan investorları təkçə Gürcüstan iqtisadiyyatına 500 milyon dollar, yəni 1 milyard manata yaxın yatırıblar. Hələ Türkiye, Qazaxistən, Ukrayna, Çexiya iqtisadiyyatını demirəm. Bu ölkələrə üst-üstə milyardlar yatırılıb. Cün-

**Ö**tən ayın sonlarında Tarif Şurasının qaz və işığın qıymətlərini artırması ilə bağlı yaranan səsial gərginlik səngimək bilmir. Təkcə sadə vətəndaşlar deyil, deputatlar, vaxtılık hakimiyətdə təmsil olunmuş şəxslər tərafından da bu qərara etirazlar gəlir.

YAP-in qurucularından olan sabiq deputat, iqtisadçı professor Əli Əlirzayevlə son durumu dəyərləndirdik.

- Azərbaycandakı iqtisadi böhran ölkəmizin gələcəyi üçün nə vəd edir?

- Yaşına görə hayat təcrübəm var, coxsayılı iqtisadi çətinlikləri, iqtisadiyyatda baş verən hərc-mərclikləri görmüşəm.

Azərbaycan iqtisadiyyatının inkişafına mane olan bir çox problemlər var. Gələcəyə baxış açısından indiki vaxtda bir iqtisadçı olaraq pozitivəm. Bizim iqtisadiyyatın potensialı genişdir, bizim iqtisadiyyat güclüdür, qaz, neft, əmək ehtiyatlarımız, təbii sərvətlərimiz, coğrafiyamız, işgüzar əhalimiz var. Bu potensialları qiymətləndirəndə gələcəyə baxışım müsbətdir. Təbii ki, dünyada gedən iqtisadi proseslər, Azərbaycan daxilində müəyyən sahələrin zəifliyi, edilən səhvler indiki vəziyyətin yaranma səbəblərindəndir. Amma nəzəre almaq lazımdır ki, dünyadan heç bir ölkəsində sahvsiz iqtisadiyyat yoxdur. Torpaqlarımızın bir hissəsi işğal altındadır, qəçqın problemimiz tam həll olunmayıb. Amma bütövlükde potensialımız yüksək olduğundan bundan istifadə etməyin yolları var. Baş verənlərdən nəticə çıxarıb düşünməliyik ki, bu potensialdan necə istifadə edək. Bu baxımdan, gelecəyə baxış müxtəlif istiqamətlərdə ola bilər. Mən bir fikir deyə bilərəm, başqaları bunun eksini söyləyə bilərlər. Deputat olarken deyirdim ki, iş yerlərinin açılması, rayonların səsial-iqtisadi inkişafı çox vacibdir. Təkcə iqtisadiyyatla bağlı deyil, idarəetmədə olan təkmiləşmə her zaman aktualdır. Təkmilləşmə fikirdir. Bu fikirlərin araxında elmi əsaslar dayanır. Büdcənin artım tempi, ümumda-xili məhsulun artımı hazırda çox aşağıdır. Bu da həyat səviyyəsinə ciddi təsir edir. Əsas problem vaxtılık götürdüyümüz tempin getdikcə aşağı düşməsidir.

- Əli müəllim, hansı addımlar atılsayıd, manat bugünkü əcəməcələrə acınacaqlı duruma düşmədi?

- Bizim ölkədə dollarlaşma siyaseti baş verdi. Azərbaycan açıq ölkədir və dollar məkanı olan bir ölkə kimi tanınır. Neft, qaz satıb dollar getirir. Vətəndaşlarımız başqa ölkələrə istirahətə, yaxud işləməyə gedirlər və dollar getirirlər. Bu baxımdan, ölkə iqtisadiyyatında dolların yeri böyükdir. İndinin özündə də dollara tələbat olduqca böyükdir. Düşünürəm ki, heç olmasa daxilimizdə hər şeyi dollarla deyil, Azərbaycan manatı ilə etməliyik, bütün haqq-hesablar dollarla deyil, manatla olmalıdır. Hazırda dünyada dollarla siyaset müəyyənləşir. Neftin qiymətinin aşağı düşməsi də Azərbaycanda bu vəziyyətin yaranmasına səbəb oldu. Müəyyən çətin-

# "Həmi istəyir ki, yaxşı yaşasın"

**Əli Əlirzayev:** "Sən cəmiyyətə  
bir manat xeyir vermirsən, sonra  
deyirsən ki, yaxşı yaşamalıyam"



ləklər yaşayırıq, bunun qarşısını almaq bir günlük iş deyil. Sadəcə, dollarla gələn məhsulların miqdarı azalmalıdır. Öz məhsullarımızın keyfiyyəti o qədər yüksək olmalıdır ki, hər bir istehlakçı onu seçsin. Gömrük və digər sahələrdə güzəştlər etmək bir çox məsələləri həll etmək olar. İqtisadi İslahatlar keçirilmelidir. Lakin bu, İslahatlar xatirinə olmamalıdır. Bunlar həyata keçiriləndə təbii ki, nəticələri də olacaq. Hazırlanan proqramlar kağız üzərində qalmamalıdır. Yalnız bir düşünce olmalıdır ki, əhalinin yaşayış səviyyəsini qaldırmak üçün ümumi daxili məhsulu necə artırmış lazımdır.

- Yanvarın 1-dən manat tam izzən məzənnəyə keçir. Ölkəmiz üçün bunun nəticələrini proqnozlaşdırırsınız?

- Üzən və digər məzənnələrlə bağlı qəti fikir bildirə bilmərem. Çünkü bunu bank sistemi dəyər yaxşı bilir. Ölkələr arasında vallyutalarla bağlı əlaqələr qurulmalıdır. Məsələn, elə ölkələr var ki, Azərbaycan manatını həmin ölkələrdə dəyişmək olmur. Alqı-satçı daha çox ölkəmizdə manatla olmalıdır. Belə olduğunda manata da olan münsəbet dəyişir.

- Hökumətin İslahatlarla bağlı "Yol xəritəsi" var. Bu sənəd iqtisadi böhranın çəxmağa körək edəcəkmi?

- Xəritədə qoyulan məsələlər demək olmaz ki, yenilikdir. Azərbaycanda rıfah problemini öncəliklə həll etmək lazımdır. Bəzi məsələlər konkretleşməlidir. Ölkə iqtisadiyyatını bu böhrandan çıxarmağın yollarını konkret rəqəmlərlə göstərməliyik. Kənd təsərrüfatındaki problemlər hər zaman aktual olub. Təsəvvür edin ki, ölkəmizdə bir dəri zavodu belə yoxdur. Bu kimi problemlər aradan qalxa, ələməyi, işçi qüvvəsi artar. Böyük investisiya xarakterli layihələri həyata keçirməkdənə, xırda

məsələləri həll etmək lazımdır. Xırda müəssisələrin tikintisi ilə iş yerlərinin sayının artırılması çox vacibdir. Bütün rayonlarda program xarakterli tədbirlər görülməlidir. Sadəcə, işləmək lazımdır.

- Qaz və işığın qiymətlərinin artması zəruri idi?

- Mətbuatda bu barədə fikirlər oldu. Bəzilərinin xoşuna gəlmədi və bu onların şəxsi mövqeleridir. Neftin qiyməti dünən arta da, azala da bilər. Tələbat artıraq qiyməti də artacaq. Bu baxımdan, ölkə daxilində bəzi məhsulların qiyməti arta bilər. Amma elə məhsullar var ki, əhalinin 70-80%-i istifadə edir. Bunların qiymətini artıranda özünü siğortalamaq bacarmalısan. Bir növ mühafizəkar iqtisadiyyat rolunu oynamalısan. Azərbaycan səsial dövlətdir, siyaseti də sosialdır. Sosial problemləri həll etmək dövlətin borcudur. Qiymətləri demirəm ki, qaldırmayaq, amma bundan öncə də əhalinin gelirlərini artırmaq lazımdır. Bütün istiqamətlərdə iş aparılmalıdır. Qiymətlər dəyişəndə onun qabaqlayıcı tədbirləri də var. Sahibkar onsuq da qiymətlərin artımı ilə məhsullarının qiymətini artıracaq. Bir məhsul 5 manat xərcləyibse, 4 manata satası deyil ki?

- Sosial gərginlik daha da artarsa, sonda siyasi böhranla naticələnə bilərmi?

- Sosial gərginlik daim var. Hami istəyir ki, yaxşı yaşasın. Gənclər görməsə də, bizlər çox şeylər gördük. Sosial ədaləti təmin etmək üçün insanların mərclənməsi lazımdır. Savadı olmayan adam deyir ki, mən filan-kəsən yaxşı yaşamalıyam. Sən cəmiyyətə bir manat xeyir vermirsən, sonra deyirsən ki, yaxşı yaşamalıyam. Xalqın içərisində olan adamam. Millətin xüsusiyyətlərini azdan-çoxdan bilirəm. Ədaləti cəmiyyətin olmasını hər kəs isteyir. Çünkü belə cəmiyyət kimliyindən asılı olmayıaraq, hər

kəsə lazımdır. Hər şeydə qütbleşmə olmalıdır. Bəzən bir də görürsən ki, savadsız bir şəxsi yüksək vəzifəyə təyin edirlər. Bunun özü də bir ədalətsizliyidir.

- Gələn ay Nazirlər Kabinetinin buraxılacağı, idarəetmədə dəyişikliklərin olacağı deyilir. İndiki iqtisadi böhranın fonunda bunlar hakimiyətdən xərçinli gərginliyə yol açarını?

- Mətbuatda bu barədə fikirlər oldu. Bəzilərinin xoşuna gəlmədi və bu onların şəxsi mövqeleridir. Neftin qiyməti dünən arta da, azala da bilər. Tələbat artıraq qiyməti də artacaq. Bu baxımdan, ölkə daxilində bəzi məhsulların qiyməti arta bilər. Amma elə məhsullar var ki, əhalinin 70-80%-i istifadə edir. Bunların qiymətini artıranda özünü siğortalamaq bacarmalısan. Amma burada səhərbət ondan gedir ki, dəyişikliklər də dəyişiklik xatirine olmamalıdır. Yeni effekti olmalıdır. Əsas ortaya qoyulmalıdır ki, bu dəyişikliklər nəyə görə edilir. 15 il bundan önce də demisəm ki, Azərbaycanda heç o sayıda nazirlik də lazımdır. Bu nazirliklər birləşdirilmək də olar. Bəzilər birləşdirilib, bəzilər də birləşdirilməlidir. İndi Nazirlər Kabinetində hansı dəyişikliklər ola bilər, kimlər vəzifələrindən uzaqlaşdırıla bilər, bunlar hamısı prezidentin səlahiyyətinə olan məsələdir. Bir alim, dəyişikliklərin tərəfdarı olan bir şəxs kimi deyə bilərem ki, bu dəyişikliklər elmi esaslarla qurulmalıdır. Ölək daxilində bəzi məsələlərə yönelik addımlar olmalıdır. İstənilən dəyişikliklərin sonundan bəzən təzadalar baş verir. Birdən dəyişiklik olanda onun sosial nəticələri də olur. Tədrici dəyişiklik olmalıdır. Sosial gərginliyə səbəb olmayan addımlar atılmalıdır. Təcərubi şəxslər istifadə olunmalıdır. Funksional nazirliklər var ki, bunların birləşdirilməsi yaxşı olardı. Nazirlər arasında rəqəbat olmamalıdır. Gördükleri işlərlə bağlı bu rəqəbat olsa, dəha müsbət nəticələri olar. Nazir olan və digər yüksək vəzifələrde çalışanlar ümumi meyara əsaslanmalıdır. Uzun müddət vəzifədə qalmaq xətrinə deyil, ölkənin ümumi mənafeyinə xeyir vermək, iqtisadiyyatın dirçəldiləməsi üçün çalışmaq daha faydalıdır. Öləkən zəngin təbii sərvətlərindən istifadə etmek yolu ilə bunun uğrunda hər bir vəzifə sahibi çalışmalıdır.

□ Cavanşir ABBASLİ

**Problemin beləsi -  
sol əllə hərbi  
salam vermək...**

**Samir SARI**

Bizim tamaşaçılardan çox diqqətlidir: gözlərindən bir episod, qulaqlarından bir replika yayınmır, anımda tuturlar. Həmin saat, ya da ertəsi gün ictimai müzakirələr başlayır.

Axırkı dəfə belə bir haqq-hesab Fəxri Xiyabanda sol əliyle hərbi salam verən prokurorluq işçisi ilə bağlıdır. Təkrar-təkrar yayımlanan videokadrlardan da görünür ki, prokuror gerçəkdən də hərbi salamı sol əli ilə verir.

Budur, bu qeyri-adi, anomal hadisə barədə səsial şəbəkədə müzakirələr gedir, müxtəlif versiyalar, şərhər, rəylər, analitik qeydlər var.

Bəziləri burada bir qəbahət görmür, deyirlər, nə fərqi var, ha sağ əl, ha sol əl, salam salamdır də. Dövlətçilik yolunda hal şahidi olmağa belə hazır olələri də var ki, "belə şey olmaz" deyə özlərini ülgüçləyirlər, sanasan, Konstitusiyanın baş müddəəsi pozulub.

Solaxay prokurora alibi düzəldənlər də vardı, dərhal dedilər ki, guya onun sağ əli protez imiş. Amma sayiq-jurnalistlər araşdırıb tapıblar ki, elə şey yoxdur.

Bu dəfə ortalığa belə bir versiya atıldı ki, prokurorun sağ əli protez olmasa da, güman ki, siniği, çıxiği var, cünki işlek sağ əl dura-dura ondan bir azca tənbəl sol əli qaldırımaq ehtiyac olmazdı. Budur, cənab Qurbanov özü də açıqlama verib ki, sağ əlinde problem olub.

Bax, bu, ola bilər. İnsanlıq halıdır. Hamımız istənilən gün əlimizdən, qolumuzdan xəsərat ala bilerik. Məsələn, hər gün ayağı hamamda sürüşüb qol-qicqını becərən o qədər adam olur ki. Hələ bunun trenajor zallarında məşq edərkən, asfalt meydançada futbol oynayarkən yixilib zədələnənləri var. Yere qar düşdümü, klinikaların travamatologiya şöbələrində qol-qanadını sindiranların elindən tərəpnemək olmur. Sürüşüb yixilan uşaqlara ağlınzı getməsin, onlara bir şey olmur, amma 80-100 kiloluq yaşı, sümüyü kövrəmiş adamlar yixılanda zədəsiz ötüşmürler.

Ona görə də prokurorun sol əllə hərbi salam vermesi xüsusunda sərt ittihadçı rolunda çıxış etmək caiz deyil, qarşı tərefin izahatını da dirləmək gərəkdir.

Biz də bu günlərdə naxoşlamış və xalqa sevincli anlar bəş etmiş hakim Ənvər Seyidov deyilər, müttəhimin bütün müdafiə arqumentlərini nəzərə almadan cəza keşək? Elə olmaz.

Yeri gelmişkən, lətifəsi heç kəsə dəyməsin, dünən hökm verən bugünkü halı barədə şairin uzun illər əvvəl dediyi məşhur misra ilə 12 dəfə doğrulur. Di gel, insan oğlu elə bir məxluqdur ki, daima bu günü ilə yaşayır, hətta sabahı düşünənlər də birisi günü düşünmürlər və göylərdə quş kimi uçarkən bir gün lalıxlamış armud kimi yerə düşürlər.

Qayıda mətləb üstüne. Prokurorun solaxay olması versiyasının yaşamaq hüququ var, amma bunu da çox ciddiye almaq olmaz. Ona görə ki, dünyada N qədər solaxay adam var, amma onlar da hamıyla sağ əllə salamlaşdır-görüşürələr. Solaxaylıq instincti onlara yanlış davranış diktə eləmir. Ona qalsa, çoxlu solaxay futbolçular da var, vaxtaşırı sağ ayaqları ilə də qol vururlar. Məsələn, Messinin oyununa baxanda heç deməzsən ki, o solaxaydır. Yaxud Ronaldo sol ayağı ilə topa çox güclü zərbələr vurur, arada Mərakeşə sol-sol sefərlərə də gedir.

Yeni prokurorun sol əllə hərbi salam vermesi məsələsini solaxaylıq bağlamaq versiyasını qatlayaq qoyaq kənara. Problemi (artıq nə dərəcədə ciddi problemidirsə) prokurorun sağ əlinin zədəli olmasına izah etmək dəha doğrudur. Güman ki, o, ziyanətə gelməzdən önce qolundakı gipsi çıxardırıb gəlib, hesab edib ki, qolu boynundan asılmış vəziyyətdə Fəxri Xiyabana getməsi ayib olar.

Deyim ki, elə bir iş olsayıdı, bizim feysbuk istifadəçiləri yenə danışmağa söz tapacaqdılar, deyəcəkdilər, gördünüz də, prokuror özünü reklam edirdi, göstərdi ki, zədəli ola-ola ziyanətə gəlir.

Xüls. Bu çox ciddi məsələdir. Yaxşı olar ki, əlaqədar instansiyalardan da bu barədə açıqlama, izahat versinlər. (Müəllifin izahat üçün hüquq-mühafizə orqanlarına çağırılması arzu olunmur).



**M**illi Məclisde 2017-ci ilin dövlət bütçesinin müzakirələri gözlənilmədən çox gərgin atmosferdə keçdi, sərt tənqidin çıxışlarla müşayiət olundu. Müzakirələrin yekununda parlament onanəvi qaydada təkliflərə baxmaq üçün hökumət bir həftə vaxt verdi və sabah həmin vaxt başa çatır. Deputat Zahid Orucu mövcud duruma həsr olunan səhəbətinizin ikinci bölməni təqdim edirik:

(Əvvəli öten sayımızda)

*- Bir çox müşahidəçilərin qənaətinə görə hökumətin sərəncamlarını icra etməyə yetərlər deyil, məmurlar sanki yorulub, usanıb. Necə bilirsınız, bəlkə yeni, dinamik hökumət formalasdırılması mövcud situasiyada an doğru yol olardı. Kadr bankı doğrudanın belə kasaddır?*

- Söhbət sosial psixologının əlifbasından gedir-əslində bütün köhne hökumət üzvləri həmin dərsləri keçmişdə alıblar. Ulu Önder 2001-ci ildə səhhəti ilə bağlı Amerikanın qayıdanda məhdud sayılı naziri yanına dəvət edir və maliyyə nazirine ictimai rəyin kökləndiyi məsələlərdən behs edir, ona kəskin iradalarını bildirir. Nazir 5 gün ərzində efirdən və bütün mümkün kommunikasiya vasitələrindən istifadə edərək, xalqa səhv başa düşülen iqtisadi məsələlər haqqında yetərlər məlumat verir və geniş izahat işi aparır. Böyük Heydər Əliyev milletə verilən mesajların çatdırığını özünün keşfiyyat və açıq məlumatları ilə təsdiq edir və komandasına belə səhvlərə bir daha yol verməməyi tapşırır. Gətirdiyim misaldan göründüyü kimi, nəhəng siyaset adamı olan Ulu Önder informasiyanı idarəciliyinin birinci şərtine çevirmişdi. İndi bir il ərzində iki devalvasiya həyata keçirən və hər gün məzənnə korreksiyaları ilə manatin dəyərdən düşməsinə təsir göstəren maliyyə-bank qurumları oturub gözləyir ki, möcüzə baş verəcək, yaxud insanlar onlardan razılıq edəcəklər? Hökumətin vezifəsi cəmiyyəti məlumatlandırmaqdır. Əks halda, bir neçə ekspertin təxmin və təhlilləri böyük nazirlik ordularını əvez etməyəcək və cəmiyyətdə xəyal qırıqlığı, panika, ümidişizlərin genişlənməsinə rəvac verilməsi qaćılmazdır. "Sətərəyi yol xəritəsi"ndə də oxşar məsələlərə toxunulduğuna görənde inamımız daha da artır ki, siz dediyiniz "yorulanlarla" vidalışmağın vaxtı gələcək.

- Zahid bəy, əlinizdə səlahiyyət olsaydı, ölkədə vəziyyəti yaxşılaşdırmaq üçün ilk 4, ya 5 addımınız hansılar olardı? Sizca, bu gün daha arzuolunmaz vəziyyətin yaranmaması üçün ilk olaraq nələrdən, haradan başlamaq lazımdır?

- Onları parlamentdə dilə gətirdim. (Zahid Orucun parlamentdəki çıxışının linki: <https://www.youtube.com/watch?v=mZL9cnOxsds&t=4s> - E.P.) Orada vurğuladığımız mühüm bir neçə məsələ vardi. Baxın, biz gələcə-

yin bütçəsinə konsolidasiya olunmuş, yaxud qənaət rejimində tərtib edilmiş sənəd kim baxırıqsı, onda keçmiş-böyük bündə zamanının uğurlarını qoruyub saxlamaqla, yol verilmiş səhvləri də bir daha təkrarlamamalıq. Onun adı səməresiz xərcləmədir, mənimsəmədir, yaxud israfçılıqdır. İndi bütçə ətrafında şiddətli diskussiyaların getdiyi dövrə Baş Prokurorluğun iki nazirlik ətrafında apardığı istintaq materialları hər bir vətəndaşın qafasına taxılır və deməli, hökumətimiz üçün də yaxşı signal olmalıdır. Külli miqdarda vəsaitlərin üç sə-

nayət işi başladılar.

- *Amma bizdə...*

- Bizdə isə həmin yeyinti nazirlikləri ifşa edilməsinə rəğmən, bütçənin şəffaf xərcləməsinin mexanizmi tam yaradılmışdır. Siz keçmiş MTN və Beynəlxalq Bank vasitəsilə əle keçirilən on milyard manatlıq mənimsəmələri de bura elave etsəniz, bütçənin çəkili bir hissəsinin təyinatından kənarlaşdırığını görərsiniz. Ona görə qeyd etdim ki, maliyyə sabitliyinə, manatin kursunun qərarlaşmasına getmək istəyiriksə, böyük özəlləşdirməni həyata keçirib bündə yükünü dövlətin üzərindən götürmeli, böyük

**"Prokurorluq bir neçə şəxsin ələ keçirdiyi məbləğin təkcə bir nazirlik çevrəsində 153 milyon manatdan artıq olduğu qənaətinə gəlib; halbuki Rusiyada nazir Ulyukaevi cəmi 2 milyon dollarlıq korrupsiyaya görə vəzifəsindən götürdülər və..."**

Əger xarici investisiyadan danışırıqsı, rəsmi siyasetimizde yer verdiyimiz Doing Businessin mötəbər hesabatlarında Gürcüstəndən 39 pilla gerida dayandığımız 65-ci yerdən xeyli iżliləməyimiz üçün çox adı kommunal islahatlara getməklə böyük əcnəbi şirkətlərin

- *Mart ayında da bu situasiya davam edərsə, parlament yenədəmi bu komandaya etimad göstəracak?*

- Dövlət heç zaman iqtisadi gərginliyin inkişafında maraqlı ola bilməz və mənfi sənari cızıb bündə öhdəliyini yeriñet yetire bilməyən hökumət-

# "Dövlət başçısının qəzəbində qurtulmağa çalışırlar"

**Zahid Oruc: "Biz yeni hökumət quruculuğu yolundayıq; sərt qərarlar qaćılmaz olacaq"**



**"Son iki ildə Gürcüstana qoyulan 1 milyard dollarlıq investisiya, ümumiyyətdə 3.5 milyardlıq vəsait əslində iqtisadiyyatımızın itkiləri sayılmalıdır"**

elində kompas kimi ölkəmizə gelmişinə "yaşlı işiq" yandırmış olar. Yoxsa kapital qaćacaq. Baxın, son iki ildə Gürcüstana qoyulan 1 milyard dollarlıq investisiya, ümumiyyətdə 3.5 milyardlıq vəsait əslində iqtisadiyyatımızın itkiləri sayılmalıdır. Təkliflərin sırasını genişləndirmək də olar.

- *Bir səra hallarda təxribatların olmasından da danışırılsın. Hətta həmkarlarınız da bu barədə ehtimallarını dila gətiriblər...*

- Ölkə başçısının komandası içərisində yetərinə peşəkarlar mövcuddur və hər halda, qarşısındaki ilin tehlükəsizlik qarantiyasını verən de ölkə başçısının şəxsiyyəti, qətiyyətidir. Əger gələn il səngərdəki əsgərin sosial təminatı artımla müyyənləşib, deməli, biz yeni hökumət quruculuğu yolundayıq. Açıq demək lazımdır, dövlət əger iki nazirlik ətrafında açıq məhkəməyə getdi, deməli, yeni sərt qərarlar qaćılmaz olacaq. O üzən herdən mənə elə gəlir ki, özünü Eldar Mahmudov emellerinin qoşğagında görənlər sanki gözəgörünməz müqavimət və sosial təxribatlarla ömürlərini uzatmağa, dövlət başçısının qəzəbindən qurtulmağa çalışırlar. Ancaq onu da nəzərən alıb ki, siyasi baxımdan idarətmenin bütün sakral daxili sirələri çöle sizanda və bütün rəqibin cinah, fürsətcil və pusquçu dairələr ondan istifadəyə əl atanda kardinal dəyişikliklərə getmək çox riskli olur. İslahatlar onu həyata keçirən siyasi qüvvə üçün bəzən arzuolunmaz nəticə verir. Saakaşvilinin taleyi ortadadır. Ona görə dövlət başçısı xalqa söykənib dəqiq yol xəritəsi ilə həm burjaziyanı öz əvərəsində saxla-

ndan Rəsul Quliyev kimi antiqitər lideri düzəltməyə cəhd etmir. Diskreditasiya olunmuşlara bərəət və siyasi yer yoxdur.



**Sol əllə hərbi salam verən prokuror danışdı**

**"Ziyarət vaxtı həmin əlimi hərəkət etdirə bilmirdim"**

**B**əki Şəhər Prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Tariyel Qurbanov Fəxri Xiyabanda sol əli ilə hərbi salam verənə haqda yayılan xəbərlərə reaksiya verib.

Bununla bağlı "Qafqazinfo"ya açıqlama verən T. Qurbanov xiyabanda sol əllə hərbi salam verdiyini təsdiqləyib. Lakin bunun üçün əsaslı səbəblərin olduğunu deyib: "Mənim sağ əlimin protez olması haqda deyilənlər yalandır. Amma sağ əlimdə problemlər var və ziyarət vaxtı həmin əlimi hərəkət etdirə bilmirdim.

Bundan başqa, hərbi nizamnamədə də sol əllə hərbi salam verməklə bağlı heç bir qadağa yoxdur. Mən uzun illər hərbi sahədə fəaliyyət göstərmişəm və neinki hərbi salam verməyi, bütün hərbi işləri çox gözəl biliyəm".

Xatırladaq ki, T. Qurbanovun sol əllə hərbi salam verənə mediada və sosial şəbəkələrdə əsas mövzulardan birinə çevrilib. 1991-ci ildən prokurorluq orqanlarında işləyən Tariyel Qurbanov əvvəller Tovuzun, Qaradağın və Hacıqabulun prokuroru vəzifəsində işləyib. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

Ötən əsrin 20-ci illərində Mütəmadiyyət Partiyası Azərbaycanda gizli fealiyyətə keçməyə məcbur qalır. Lakin tezliklə NKVD bu məxfiliyi aşkarlayaraq ölkədə kütləvi həbslərə start verir. Qazamatla atılanlar sırasında hətta Cəfər Cabbarlından da olduğunu deyənlər var. Müqəssirlərin indi nə qədər suçlu olduğunu söyləmək çətindir. Başqaları barədə heç nə deyə bilmərəm. Ancaq qazamatdan sonra Cəfərin sanki "çığayı çırtnı" - o, durmadan yazmağa başlayır, bütün mümkün imtiyazları qazanıb hələ sağkən döñür canlı klassika. Bayıl qazamatında o vaxt nə baş verdiyini bilmək istəyənlərə Cəfərin həbsdən çıxınca yazdırığı "Azad bir qışdır" şeirini oxumağı məsləhət görərdim.

\*\*\*

Qazamatdakı digər dusaqların sonrakı taleyi isə Cəfərinciye müqayisədə daha ağırdı. 25 il həbs cəzasına məruz qalıb Şimal dənizindəki "uzaq yaşıllı adaya" - Solovki həbs düşərgəsinə göndərilən 300 nefer əyilmez müsavatçı arasında deyilənə görə, Qazığın Daş Salahlı kənd sakını Paşayev Hüseyin Kazım oğlu da varmış.

Bu "300 spartalı", bu 300 müsavatçının Solovki həbs düşərgəsinə hansı ezbərlərdən keçdiyini bilmək isteyirsizsə, Aleksandr Soljenitsinin "Arxipeləq QULAQ", siyasi məhbus Oleq Volkovun xatirələrini vərəqəleyin. Hər iki müəllif xatirələrində dini, milli qarşidurmaya zərrə qədər yer verməyib. Həmin müsavatçılardan Solovkide rejime qarşı necə müteşəkkil, qəhrəmancasına mübarizə apardıqlarını həsədle qələmələrlər.

Belələrindən biri Paşayev Hüseyin Kazım oğlu, o vaxtdan başlayaraq nəhayətsiz Şimal ənginliklərinə vurulur. Şimal hədsiz sevgisini sonradan oğlu Davuda ötürməyi bacaran ata hardan bileydi ki, bu sevda nəticəsində doğma övladı nə vaxtsa sualtı atom qayıqları müəllifi kimi dünya şöhrəti qazanacaq.

Həmkəndisi Səməd Vurğunla eyni Vəkilovlar nəslinə məxsus bu başbələli qazaxlı balası, həbsinin səbəbləri barədə uydurduğu əfsanəni indi bütün müvafiq mənbələr təkrarlayır. Ay guya o vaxt Hüseyin Paşayev artilleriya zəbiti imiş Qazaxda. Ay guya bir başqasının gözü düşüb arvadına. Hüseyini müsavatçı kimi şərəfli basıb qazamata. Ordan da "uzaq yaşıllı adaya" - Solovki həbs düşərgəsinə.

Şimalda isə meyvə-tərəvəz yeməsən, özündən küs. Sinqa xəstəliyinə tutulub bütün sağlam dişlərini birçə güna itirəcəksən. Hələ Qazaxda ikən əkin-bicinə, bostançılığı böyük həvəs göstərən Hüseyin Paşayev, əlverişsiz Şimal şəraitində belə, tərəvəzçiliyi inkişaf etdirməyə müvəffəq olur. Neticədə, Solovkini yoxlamağa gələn SSRİ Nazirlər Kabinetin rəhbəri Kalininin rəğbetini qazanıb, necə deyərlər, onun saqqızını oğurlayırlar.

- Gözel bostanınız sayəsinə də dustaqlar bu qışdan sağ çıxmağı bacardılar. Dışları də qal-

# Sibirə sürgün edilən müsavatçının oğlu Rusiya sualtı gəmilərinin necə müəllifi oldu?

Davud Paşayev müasir RF hərbi-dəniz donanmasının əksər sualtı atom gəmiləri, o cümlədən ən müasir "Borey" markalı submarinlərin ixtiraçısıdır



di damaqlarında. Sizin aqronom istedadınızı gəlin bir başqa ünvanda - "Moskva-Volqa" kanalının tikintisində de sınaqdan çıxaraq. Orda vəziyyət çox ağırdı.

Həbsdəki müsavatçılar Bakıdakı gizli şəbəkələrini Solovkide eynən olduğu kimi təzədən qurmuşdular. Müsavatçılar Soljenitsinin dediyinə görə, öz nizam-intizamı ilə digər məhbuslardan bir baş yuxarıydılar. Əmrə tabe olub öz aqsaqqallarının bir sözünü iki etməzdilər heç vaxt.

Əslində "Ümumittifaq aqsaqqala" - Kalininə deyil, öz partiya aqsaqqallarına qulaq asır o vaxt Hüseyin Paşayev. Həmkarlarının tekidiyle təklifi qəbul edir. O vaxt da, bəraət nəminə, yuxarıdakı əfsanəni uydurur öz həbsi haqda - "ay guya düşmənlərindən birinin gözü arvadına düşübüş...ay guya buna görə o şərənərək qazamat divarları arasına düşüb".

\*\*\*

Bundan sonra Hüseyin Paşayevin həyatında təzə şəhifə açılır sanki. O, bu dəfə "Moskva-Volqa" kanalı etrafında öz bostanlarını, istixanalarını quraraq fehlələri labüb aqılıdan, sinqa xəstəliyindən birdəfəlik qurtarır. Ordada Varvara Serqeyevna adlı bir rus gözəliyle evlənərək həyata dörd övlad getirir. 19 iyul 1940-ci ildə Moskva etrafındaki Ostaşeva kəndində ailənin sonbəsiyi - Davud dünyaya göz açarken valideynləri hardan bileydilər ki, bu usaq gelecekde ixtiraçı kimi tanınacaq. Yaratdığı sualtı atom qayıqları sayesində okean sularında gedən gizli dəniz döyüslərini əvvəlcə SSRİ-nin, sonra Rusiya xeyrinə həll edəcək.

1961-ci ildə Hüseyin Paşayev, nəhayət, öz yurduna - Qazaxa qayıtmaya müvəffəq olsa da, oğlu Davudu özüyle vətənine dərtib getirə bilmir. Orta təh-



silini gümüş medalla bitirir. Davud o zamanlar Sverdlovskidəki Politexnik İnstitutunun tələbəsi idi. "Atom energetik qurğularının layihələşdirilməsi və tətbiqi" sahəsini seçib, ixtiraçı-alim kimi həyatda ad çıxarmaq istəyirdi. Məşhurluğa iddialı bir başqa tələbə də varmış o vaxt həmin Sverdlovsk Politexnik İnstitutunda. Məsələn, Rusyanın geleceği prezidenti Boris Yeltsin.

1995-ci ildə, sualtı atom gəmiləri istehsalını qoruyub yenidən qurduğu üçün "Rusiya şəhərəmanı" adına layiq görüldüyü vaxt Davud Paşayev Kremləde Boris Yeltsinlə növbəti dəfə görüşür. Ancaq bu dəfə adı azərbaycanlı tələbə kimi deyil, Rusiya sualtı atom qayıqlarını labüb ölümündən qurtarmış bir alim kimi. Azərbaycanlılara öz kritik münasibəti ilə seçilən Yeltsin "Rusiya şəhərəmanı" or-

denini Davudun yaxasına sancarkan, deyilənə görə, əvvəlce azca tərəddüb hissələrini yaşayır. Sonra Davud var gücüyle sinəsinə basarkən gözləri yaşar.

1963-cü ildə Davud Paşayev Sverdlovskidəki təhsilini uğurla bitirib yenidən Solovki tərəflərə qaydır. Atasının bu ada barədə xatirələrini yaddaşında canlandırıb dərindən bir ah çekir. Qərara gəlir, atasının uzaq şimaldakı missiyasını bu dəfə özü davam etdirsin.

Davud Severodvinskdeki tam məxfi "Sevmaş" elmi-istehsalat birliliyinə işə düzələrkən yenə də atasının bostanı, istixa-na təcrübəsini yadına salır. O vaxt "Sevmaş"da sualtı atom qayıqlarının istehsalı təzəcə başlayır. İnfrastrukturun, ərzəq təchizatının lazımı səviyyədə olmadığını görən Davud bu əskikləri aradan qaldırmış

üçün yeni təkliflər irəli sürür. İşçiləri bağ evləri, istixanalarla təmin edən Davud tekçə bununla kifayətlənmişdi, gələcəyin üç dəfə sosialist əməyi qəhrəmanı adını qazanmadı.

Yadda saxlayın - atom klubu üzvləri arasında "atom triadasi" deyilən bir anlayış var. Yeni havadan, qurudan, suyun altından eyni anda düşmənə atom başlıqli rakətlərə zərbe endirmək qüdrəti. Bu triada öz tərkibində həm də sualtı qayıqlardan istifadəni nəzərdə tutur. Belə ki, nüvə başlıqli zenit rakətləri yığılır sualtı gəmilərin alt göyərtəsinə. Okean dərinliklərindən gizlənmiş atom mühərrikli sualtı gəmi bir də görürsən qəfildən elə suyun altından raketlərini Nyu-York, yaxud Vaşinqton üzərinə yağıdır.

Davud Paşayev öz müəhdidlik istedənini həmişlik bu sahənin ixtiyarına tapşırıraq, atom sualtı qayıqlarının bir neçə son neslini proyektləşdirib okean sularına buraxır. Özü də, yadda saxlayın, o, tekçə "yuxarıların əmri ilə" vəzifəyə təyin olunmurdur. "Aşağılar" da onu vəzifəyə təyin edirdilər hərdən. 1988-ci ilin iyun ayında əmək kollektivinin açıq səsverməsi nəticəsində Davud Paşayev SSRİ tarixində ilk dəfə dövlət müəssisəsinə - "Sevmaş" a rəhbərlik etməyə başlayaraq düz 16 il, 2004-cü ilin martınadək bu vəzifədə qalır.

Üst-üstə min saat su altında, yeddi min saat zərərli, radiasiyalı iş şəraitində çalışmış bu müsavatçı oğlu müasir Rusyanın hərbi-dəniz qüdrətini bərpa etməyə nail olmuş tarixi şəxsiyyətdir. 1995-ci ildə Boris Yeltsinlə görüşü zamanı o, prezidenti inandırır - tacili olaraq Rusiya Dövlət Atom Gəmikintisi Mərkəzi yaradılıb, ixtiyarı verilməlidir ona - Davud Paşayev.

Şimal Buzlu Okeanında, Arktika şelfində, Peçora hövzəsində buzadözümlü stasionar neft emalı qurğularının yaradılması da Davud Paşayevin əməyidir. Şimal Qütbü altında kilyard tonlarda neft yataqlarının istismarı bu qurğular olmadan hayata keçə bilmez. Qoy Artur Çilingərov kimilər bunun ixtiraçılığını öz adlarına çıxmasınlar. Davud Paşayev bu sahədə də öz birinciliyinə çıxdan imza atıb.

Mərhüm ixtiraçı həm də gözel, bacarıqlı təşkilatçı kimi dətanınır doğma "Sevmaş" elmi-istehsalat birliliyində, 90-ci illərdə görəndə ki, dövlətin maliyyə imkanları tükenib, bu gün-sabah nadir mütəxəssislər pulsuz qalıb acıdan oləcəklər, Davud Paşayev yenə də özünü itirmir. Atasının - köhnə müsavatçının Solovki adasındaki ci-

ləsini xatırlayıb axır bu dərədə elac tapır elə bil. Bu dəfə xüsusi yemək talonları ixtira edir bizim bu məşhur ixtiraçı alım. İmkan yaradır ki, atası kimi, hamı etrafı boş sahələrdə istixanalar qurub orda tərəvəz yetişdirsin. Talonla yerli yeməkxanalarla daxil olub, orda mədələrini doyuydursunlar. Deyilənə görə, fehələr bu talonlara vaxtlar "paşayevka" adını veribmişlər.

Məhz bu cür işçilərin köməyi ilə Davud Paşayev "Sevmaş"ı diriltməyə müvəffəq olur. Sualtı atom qayıqlarının dörดüncü neslini istehsalata buraxaraq Vaşinqtonu deyil, nə qədər qəribə səslənə də, Moskva məmurlarını bərk diktindir.

Sovet vaxtlarında "Antey", "Bars" "Akula" kimi sualtı qayıqlarının müəllifi kimi tanınan Davud sonrakı çətin günlərdə bu ənənəsini qoruyub davam etdirməyi də bacarır. 1996-ci ildə o, yeni tipli "Yuri Dolgorukov" gəmisinin tikintisine start verir, 2002-də öz "Qepard"ını okean dərinliklərinə buraxır.

Rusiya İctimai Palatasının fəxri üzvü olan Davud Paşayev 1996-ci ildə "Rusiya Federasiyası Qəhrəmanı", "Oktyabr İnciləbil ordəni" (1974), "Qırmızı Əmək Bayrağı" (1984), "Rusiya Hərbi Donanmasının 300 illiyi" ordeni ve medallarıyla təltif edilib. 2006-ci ildə RF-nin prezidenti Vladimir Putinin əmri ilə Davud Paşayev növbəti dəfə Rusiya Dövlət mükafatı laureati adını qazanıb.

\*\*\*

Osmanlılar demiş, "Dalğasız dənizdə hamı kapitanı" ... 90 il öncə 300 müsavatçı-sünəgülərin önündə, uzaq Solovkiya sürgün olunarkən heç kimin ağlına belə gəlməzdi ki, bu dostaqlardan birinin - Hüseyin Kazım oğlu Paşayevin ailəsinə sonradan dünyanın ən möhəşəm ixtiraçı doğulacaq. Müsavatçı Rusiya hərbi-dəniz donanmasının əksər sualtı atom gəmiləri, o cümlədən ən müasir "Borey" markalı submarinlər, məhəz bu müsavatçı övladının elmə töhfəsidir.

**Həyat doğrudan da qəribədir. Gőzleriniz özündə bir mənzərə canlaşın - sizi 20-ci illərdə müsavatçı kimi tutub uzaq Solovkiya sürgün edirlər. Orda evlənirsən. Dünyaya övlad getirirsən. Darıxmağın ələcini, uzaq şimal mənzərələrinə, soyuq sulara baxmaqdə tapırsan... Vətəndən uzaqda illərlə müşahidə etdiyin bu dəniz mənzərəsini, nəhayət, bir gün, dənizə çıxan hərbi gəmilərin tənış siluetləri pozur.**

Tanış ol, bu, Davud Paşayevin dənizdə üzən ən müasir hərbi gəmiləridir.

□ **Həmid HERİSCİ**



## İnkişafdan töreyənlər

Zamin HACI  
 zaminhaci@gmail.com

Dostlardan biri iqtidat qəzetindən xəberin fotosunu poçtuma atmışdır. Başlıq belə idi: "Bu il Azərbaycanda əhali 100 min nəfər artıb". Alt başlıqda isə yazılmışdı ki, əhalinin təbii yolla artımı inkişafın bir təzahürüdür.

Əslində təzə "arqument" deyil, yapıştlər dəfələrlə, ən ali səviyyələrdə bunu təkrarlayırlar. Düzü, əhalimizin qeyri-təbii yolla artımına necə nail olmaq mümkündür, bunu bilmirəm. Ancaq mövzumuz bu deyil. Adamların çıxalmaşının inkişaf təzahürü kimi göstəriləməsi maraqlı geldi.

Görünür, bunu yazan adamların Nigəriya və Banqladeşdə əhali artımından xəbərləri yoxdur. Hər ikisi acından ölen bu geridə qalmış üçüncü dünya dövlətləri planetdə illik əhali artımında ilk 10-luqda yer tuturlar. Hər birində illik artım 4-5 milyon nəfər çatır. Yəni misal üçün, Banqladeşin 2 illik adam artımı Azərbaycanın tam əhalisi qədərdir. İndi bu qədər banqladeşlidən neçəsi xoşbəxtidir, normal insan şərtlərində yaşayır - bunu bizim yapıştlərdən soruşmaq lazımdır. Tək onu yazaq ki, Banqladeş BMT-nin insan inkişafi indeksində ən axırıcı yerlərdən birindədir.

Bunlar adamlara da rəqəm, statistika, pambiq planı, neftin bareli kimi baxırlar. Əger rəqəm çoxdursa, deməli, inkişaf var. Əksinə, Avropada adam sayı azalır, deməli, inkişaf yoxdur.

Yeri gəlmüşən, türmələrimizin artımı da bu mənada Avropa ilə müqayisə edəndə menali nəticələr verir. Avropanın əhali sayı və ərazi baxımından Azərbaycana nisbətən yaxın dövlətlərdən biri Niderlanddır. Niderlandda son illər türmə böhrəni yaşanır - zindanlara doldurmağa dustaq tapılmır. Bunun əsas səbəblərindən biri əhalinin yaxşı yaşamasıdır, o cümlədən yerli qanunvericilikdə cəzaların xeyli yüngülləşməsidir. Misal üçün, o hərəket ki, Azərbaycanda adama 10 il həbs cəzası verirlər, onun cəzası Niderlandda 5-10 avro pul cəriməsidir. (Get kralın heykəlinə şüar yaz, meydanda şüar qısqır, nə bilim, cibində nəşə tutsunlar və sairə. Axırının ümumiyyətlə cəzası yoxdur).

Nəticədə son illər Niderlandda 19 türmə bağlanıb. Azərbaycan türmə idarəsinin müdürü Hüseyin Əlixanov müəllim isə iki gün qabaq uca milletimizə muştuluq verdi, dedi respublika üzrə daha 6 türmə tikirik.

2013-cü ildə 18 min nəfər olan dustaq sayı indi Azərbaycanda artıb 24 min nəfərə çatıbdir. Qabaqlarına çıxarı tutub türməyə basırlar. Orda da cəzası olan islah edilmir, ən pisi, günahsızlar da kriminala meyllənir. Nəticədə qapalı kriminal daire yaranır, burdan çıxış yolu görünmür. Cəmiyyətdə isə oğru aləminə, kriminala rəğbet artır, hansısa lotu haqda kitabı klassik Azərbaycan ədəbiyyatından çox tirajda çap edirlər. Tələbat buna imiş.

Hansı rejimde yaşamığımız xəbərlərin qısa icmalından aydın görünür. Misal üçün, dünyadan hansı başqa ölkəsinə 77-ci polis bölməsinin rəisi Filankəs müəllimin 78-ci polis bölməsinin rəisi Behmankəs müəllimin yerine keçməsi ictimai yükü olan xəber kimi qəzetlərdə, internet portallarında yer alır?

Yaxud başqa ölkələrdə, sivil dünyada alımlar elmi araşdırımları, kəşfləri, kitabları ilə gündəmə gelirlər, bizdə isə dava-dalaşla. "AMEA Felsefə İnstitutunda dava düşüb, siyasi nəzəriyyələr şöbəsinin elmi işçisi polisə aparılıb" - lap təzə xəbərlərin birində belə yazılmışdı. Əcəb siyasi nəzəriyyədir... Heç işin fəlsəfi tərəfini demirəm. Bəlkə başqa elmi qurum olsa keçərdik, ancaq görün fəlsəfə sahəsində necə deqradasiya yaranıb ki, yeganə vəzifəsi düşünmək olan filosof da başını alım yoldaşına kəllə atmaq üçün işlədir. Deməli, bunlar alım deyil, fəlsəfəyə dəxli olmayan idmançılardır. Bir-birini qana bülənd eləyir, sonra oturub düşünürler. Hər halda, dövlət büdcəsindən ora pul ayrılır, nəse düşünmək lazımdır raundlar arası fasilelərde...

Qaldı əhali artımı göstəricisinə, buna da şükür. Bir ara bizdə mobil telefonların sayı inkişaf göstəricisi sayılırdı, yadımızdadır. Hələ "vizov" sayını demirlər, bunun özü bir inkişafdır.

## Bir tarixi səfərin gözlənilən əks-sədasi

İsrailin baş naziri Benyamin Netanyahu'nun Bakı səfəri, gözləniləydi kimi, ən çox işgalçi Ermənistanı narahat etdi. Bunu səfərlə bağlı erməni mediasında gedən yazılar əyani şəkildə sübut edir. Düşmən tərəfin narahatlığı da təbii idir, cənubi İsrail sıradan bir dövlət deyil, Qərbdə sanbalı söz sahibi olan və Azərbaycana strateji tərəfdəş ölkələrdən biri, öncəliklə bizimlə hərbi-tekniki sahədə yüksək səviyyədə əlaqələr qurmuş dövlətdir.

Səfər çərçivəsində bu faktor hər iki tərəfdən liderlərin verdiyi bəyanatlarda bir daha qabarlıq şəkildə öz təsdiqini tapdı. Ortaq qənaət belədir ki, İsrail-Azərbaycan hərbi əməkdaşlığı bundan sonra da genişlənəcək və inkişaf edəcək - həm kəmiyyət, həm də keyfiyyət baxımından.

Önəmlisi həmcinin odur ki, yəhudü dövləti ilə ölkəmizi təkcə hərbi sferada əlaqələr deyil, başqa sahələr üzrə də yaxşı əməkdaşlıq birləşdirir və Bakıda imzalanın sənədlərdən də göründüyü kimi, bu sahələr də inkişafa kurs götürür. Ermənistani təlaşlaşdırın həm də budur. Nehayət, dünya yəhudü lobbisinin rəğbetinin Azərbaycan tərəfdə olmasından dolayı da narahatlıq var işgalçi tərəfdə.

\*\*\*\*\*

Ancaq əlbəttə ki, hərbi və hərbi-tekniki əməkdaşlıq ikitərəfi münasibətlərdə xüsusü, daha dəqiqi, prioritət yer tutur. Çünkü Azərbaycan ərazisinin bir qismi üçüncü on ildir erməni işğalı altında olan ölkədir. Bu əzəd ölkənin hərbi qüdrətinə artırmaq, təcavüzkar ölkə üzərində hərbi üstünlüyü saxlamaq üçün rəsmi Bakının İsrail kimi modern silah sənayesinə və hərbi texnologiyalara məxsusi diqqət ayırması təcəcübü deyil.

On önemlisi, Ermənistandan fərqli olaraq Azərbaycanın buna maddi imkanları var - hansı məqamə ki, Azərbaycan prezidenti İlham Əliyev İsrail baş naziri ilə birgə metbuat konfransında ayrıca Ermenistana faktiki göz dağı vermiş oldu. Sitat: "Sözsüz ki, bu səfər ölkələrimiz arasında ikitərəfi əlaqələri genişləndirəcək. Biz bir çox sahələrdə əməkdaşlıq edirik. Bu gün imzalanmış sənədlər əməkdaşlığımız üçün çox böyük potensialın olduğunu açıq-aydın göstərir. Bütün əməkdaşlığı sənayesi sahəsində fəal əməkdaşlıq edirik və bu əməkdaşlıq artıq bir nəçər ildir davam edir. Bu əməkdaşlığın nə dərəcədə geniş olduğunu göstərmek üçün bir rəqəmi diqqətinizə çatdıracağam. İndiyədək Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafie avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyeri 5 milyard dollara yaxındır, daha dəqiq desək, 4 milyard 850 milyon dollar. Bu müqavilələrin çox böyük hissəsi artıq həyata keçirilib.



## Bakıdan İrəvana gözdağı, Kremlə mesaj - həftənin mühüm gəlisməsi

Netanyahu'nun Azərbaycan ziyarəti ilə bağlı düşmən tərəfdə baş qaldıran təlaşın maraqlı pərdəarxası var; **ekspert**: "Prezident İlham Əliyev və İsrailin baş naziri ilk dəfə açıqladılar ki..."

Biz hələ də bunun üzərində işleyirik və indiki əməkdaşlığın səviyyəsindən çox razılıq. Münasibətlərimiz çox geniş, saxələnmiş münasibətlərdir, bir çox sahələri əhatə edir".

Əksər analitiklər görə, Azərbaycan-İsrail hərbi əməkdaşlığı Ermənistənən son vaxtlar çox öyündüyü "İsgəndər" raket kompleksləri ilə bağlı arxayıncılığını aradan qaldırı. İsrail mənbələrinin yaxşılığına görə, Azərbaycanın ondan aldığı "Dəmir günbəz" raket eleyhine müdafiə sistemi əsində uzaq mənzilli raketlər də ("İsgəndər" raketləri bu qəbildəndir) neytrallaşdırmaq qabiliyyətindədir. Bu şəksiz ki, işğalçının yuxusunu qəçirən bir xəbərdir, cənubi İrəvana düşüñürdülər ki, "Dəmir günbəz" yalnız yaxın mənzilli (70 km) raketlərə qarşı effektlidir.

\*\*\*\*\*

"Netanyahu'nun Azərbaycan səfəri iki mühüm amillə yadda qaldı". Bu fikir "Atlas" araşdırımların mərkəzinin B. Netanyahu'nun Bakı səfəri ilə bağlı hazırladığı təhlilde yer alıb.

Qurum onları belə sıralayıb: "Birinci amil: Azərbaycan prezidenti İlham Əliyev dedi ki, Azərbaycan bu günə qədər İsraildən 4 milyard 850 milyon dollar civarında hərbi texnika alıb. İmzalanmış müqavilərin ümumi dəyeri isə 5 milyard dollar. İlham Əliyev ilk dəfə idi iki dövlət arasında hərbi əməkdaşlığın miqyasını göstərən rəqəmi açıqlayırdı. Əsasində bu, həm Ermənistana, həm də Rusiyaya mesaj idi.

Prezident bu açıqlama ilə göstərdi ki, Rusyanın Ermənistənə yerləşdirdi "İsgəndər" raketləri eleyhine Azərbaycanın da İsraildən eyni tipli və qoruyucu raketlər almaq imkəni var.

İkinci amil: Benyamin Netanyahu dedi ki, İsrail öz qazını Azərbaycanla Türkiye arasındada inşa edilən boru xətləri ilə Avropaya nəql etmək isteyir.

İsrailin bu istəyi haqqında əvvəller müxtəlif versiyalar sələnirdi. Ancaq ilk dəfə idi ki, İsrail baş nazırı səviyyəsində öz qazını Azərbaycanın inşa etdiyi boru xətti ilə Avropaya nəql etməkdə maraqlı olduğunu açıqladı. Bu açıqlama iki ölkə arasındakı enerji əməkdaşlığını daha üst səviyyəyə qaldıracaq. Diger tərəfdən, bu enerji əməkdaşlığı sayesində Türkiyə-Azərbaycan-İsrail üçbucağı güclənəcək".

\*\*\*\*\*

Bir sözə, İsraille Azərbaycan arasında əməkdaşlıq iqtisadi-ticari, energetik sahələr də yüksəlişə doğru gedir ki, bu da yenə yenek etibarilə hərbi əməkdaşlıq üçün əlavə resurslar və stimul deməkdir. Bu fonda isə Serj Sərkisyanın bir neçə gün önce öz xalqına, işgalçi silahlı qüvvələrə müräciətə "çətinliklərə hazır olun" mesajı diqqət çəkməyə bilmir.

Bu, ən əvvəl o anlama gəlir ki, düşmən müharibədən çəkinir. Çünkü özünün hərbi, iqtisadi-maliyyə potensialını yaxşı bilir. Sərkisyanın işgal altındakı ərazilərimizdən qayıtlıdan sonra verdiyi açıqlamalar bu xüsusda əsl pessi-

mizm nümunəsidir ki var. "Dağlıq Qarabağ münaqişəsindən dair heç bir danışçılar aparılmır, ordu, əhali çətin dövrə hazır olmalıdır. Ordunun çoxlu telebəti var və bu tələbatı dəyərləndirmək lazımdır. Çünkü bizim imkanlarımız hüdudsuz deyil ki, bütün problemləri, bütün məsələlər həll edək" - Ermənistən prezidenti deyib.

Dünen isə Ermənistən parlamenti işgalçi ölkənin ağır iqtisadi durumundan doğan və faktiki, öz xalqının cibinə girməyi rəsmiləşdirən rüsvayıçı bir qanunu qəbul edib. Həmin qanuna görə, bundan sonra her bir işləyən erməni hər ay öz maaşından həlak olan və yaralanın hərbçi ailələrinə yardım fonduna 1000 dram ödəməlidir. Özü də bu, vergiye bərabər öhdəlik hesab olunur. Başqa sözlə, Ermənistənda olan-qalan, kasib ermənilər üçün məcburi xarakter daşıyır.

Maraqlıdır ki, ölkədə buna qarşı ciddi etirazlar olsa da, yekunda qanun qüvvəyə minə bildi. Bu da erməni xalqının nə dərəcədə Sərkisyan klanının girovluğunda olduğunun bariz təsdiqidir. Erməni xalqı bu girovluqdan da, əlavə ağır vergilərdən de bir yolla qurtulta bilər - indiki hakim rejimdən bacardıqca tez qurtulmaq və işgalçi ordunun Azərbaycan ərazilərindən çıxmasına nail olmaq. O zaman "həlak olan və yaralanın hərbçi ailələrinə yardım fondu" deyilən bir fond da lüzum qalmaz, o ki ola ona vergi ödəməyə...

□ Analitik xidmət

İsrailin baş naziri Benyamin Netanyahu'nun Azərbaycana seferebine qonşu İranın hakimiyətə bağlı dairələrində etirazlar oldu. İran hakimiyetinin nəzarətində olan bir səra media orqanlarında Azərbaycan İsrail baş nazirini qəbul etdiyi üçün təngid edilir. Bəzi ayətullahlar isə hətta hədəfəyici bəyanatlar vermekdən cəkinmirlər.

## İrandan Azərbaycana etirazların arxasındaki sırr

**Elçin Mirzəbəylı:** "İrandan olan etirazlar Azərbaycanın daxili işlərinə qarışmaqdır və bu cür etirazlar təəccübüldür deyil"

Qeyd edək ki, bu vəziyyət ilk dəfə deyil müşahidə edilir. Azərbaycan Avropa Şurasına üzv olur - İran narazılıq edir, Azərbaycanda "Eurovision" keçirilir - İran narazılıq edir, Avropa oyunları keçirilir - yenə cənub qonşumuzdan etiraz səsləri gelir, İsraildən müasir silahlar alıraq - İrandan narazılıq müşahidə edilir.

Bu isə "İran nədən Azərbaycanın müasir dünya ilə integrasiyasında maraqlı görünür? Məlum etirazlar daxili işlərə qarışmaqdır" suallarını yaradır.

**Politoloq Elçin Mirzəbəylı** bu barədə danışarkən bildirdi ki, İrandan olan etirazlar Azərbaycanın daxili işlərinə qarışmaqdır və bu cür etirazlar tə-

əccübüldür deyil. Əgər teokratik Tehran rejimi İran İslam Respublikası adlanan ölkədə yaşayın insanlarla eyni inancın və əsasən eyni məzəhəbin daşıycısı olan bir toplumun qurdüğü dünyəvi Azərbaycan Respublikasının müasir dünyaya integrasiyasına dəstek versəydi, o zaman təəccübəlmək olardı. Amma indi rejim mahiyyətinə uyğun hərəkət edir: "İranın Azərbaycan

ra, vilayətlərə bölmənmiş Azərbaycanda 30 milyondan çox Azərbaycan türkү yaşayır. Dünyəvi və dünyə ilə iç-içə olan müstəqil Azərbaycan dövlətinin mövcudluğu və inkişafı ilk növbədə onlar üçün nümunədir. Tehran müxtəlif dillərin nümayəndələrinin mehriban bir şəraitde yaşadığı, dini inancların dövlət idarəcilik sistemine daşınmadığı, sekular qanunlarla idarə olunan, milli

gündən özünü İsrailin düşməni elan edib. Bu düşməncilik və saxta Fələstin təssübkeşliyi rejimin əsasən ölkə daxilində istifadə etdiyi ən keskin silahdır. Milyonlarla insan uzun illərdir ki, məhz bu ideoloji düşməncilik üzərində tərbiə olunub. Təsəvvür edin, eyni inancın daşıycılarının yaşadığı bir ölkədə İsrail "ölüm" şüərlərə səsləndirilir, adamları inandırılar ki, eger İran olmasa Fələ-



Respublikasına münasibətinin təməlində dayanan amillərdən biri dövlətimizin adı ilə bağlıdır. Beynəlxalq hüququn subyekti kimi İran adlanan ölkədə, lakin öz tarixi vətənlərinə-də-coğrafi qütiblərə, ostanla-

hədəfləri olan Azərbaycan Respublikasını həm də özüne təhlükə yaradan alternativ ideoloji model olaraq görür. Ona görə də müasir dünyaya integrasiyasına daim etiraz edir.

Azərbaycanda, İranın bir addımlığında "Eurovision" musiqi müsabiqəsi keçirilir, bütün dünyanın, o cümlədən İran vətəndaşlarının diqqəti Azərbaycana yönəlir. İran vətəndaşları onlarla eyni inancın daşıycısı olan insanların sivil, modern dünyadan tərkib hissəsi olduqlarını görürler, onların da könlündən dünyaya açılmaq istəyi keçir. Həmçinin "Eurovision", Avropa oyunları kimi tədbirlər Azərbaycan Respublikasını və onun vətəndaşlarını da sivil dünyadan tərkib hissəsinə çevirir, Azərbaycanın dünyəviliyi dəyişməz reallığa çevirilir. Bu isə öz növbəsində İranın dən və məzəhəb adı altında Azərbaycana ixrac etməyə çalışıldığı ideologiyanın qarşısını alır. Artıq Azərbaycanda bir kimse İranın hansısa ayətullahının nə danişacağına önem vermır. Bu isə şübhəsiz ki, Azərbaycan öz ideologiyasının nüfuz dairesində hesab edən İranı qane edə biləməz".

İsrailə gəldikdə isə E.Mirzəbəylı hesab edir ki, burada məsələyə müəyyən qədər fərqli kontekstdən yanaşmaq lazımdır: "İran rejimi yarandığı

tin xalqı məhv olar, başqa bir ölkədə isə İsrailə də, Fələstinlə də normal dostluq münasibələri qurulur, İsrailin və Fələstinin rəhbərləri ilə problemin həlli müzakirə olunur, barışdırıcı missiyası həyata keçirilir. Yeni bəlli olur ki, İsrailə yaxşı münasibətde olub, hay-küy salmadan Fələstinə daha yaxşı dəstək vermək olar. Düşməncilik yolu ilə deyil, sülh yolu ilə de hərəkət etmək olar. Dövlətlərarası münasibətlərdə dini məsələləri bir kənara qoyub, siyasi, diplomatik müstəvidə də hərəkət etmək olar. Bunu isə İran vətəndaşları da görürler ve nəticədə Tehranin illərdən bəri apardığı ideoloji təbliğat iflasa uğrayır.

İranı Ermənistana yaxınlaşan əməkdaşlığı, Xəzərin hüquqi statusunun müəyyənəşdirilməsində əsassız direniş nümayiş etdirməyə sövq edən də elə bu səbəblərdir.

Əslində İranın başqa seçimi də vardi, elə bu gün də var. İşgalçi Ermənistana açıq şəkildə təzyiq göstərmək, bu ölkə ilə əməkdaşlığı dayandırmaqla, yolları, körpüleri bağlamaqla həm Azərbaycan Respublikasında, həm də İranda yaşayan azərbaycanlıların saygınsı, sevgisini qazanmadılar. İndiki vəziyyət isə fərqli mənzərə yaradır: Neca olur ki, sən İsrail-Fələstin münaqışında İsraili düşmən elan edirsən, amma Azərbaycan torpaqlarını işgal altında saxlayan, müsəlman azərbaycanlıları soyqırımına məruz qoynan, vətənlərindən didərgin salan Ermənistana dəst münasibətində olursan? Əslində İran rejiminin ideoloji tezislərini daha çox darmadağın edən bu sualdır. Tehran bu suala cavab verməyi bacaranda o zaman Azərbaycanda həyata keçirilən hər hansı bir görüşdən, tədbirdən narahatlıq keçirməye də ehtiyac qalmayacaq".

□ Etibar SEYİDAĞA

İsrailə münasibəllər  
niyə "çərgivə" dədir?..



**Hüseyinbala SELIMOV**

İsrailin baş nazirinin səfəri bəlkə də son dövrlərin ən maraqlı hadisələrindən biridir. Əslində Azərbaycanım və azərbaycanlıların bu ölkə ilə çox geniş əlaqələri, xüsusən də adamlarımızın böyük gedis-gelişləri var...

Amma bu əlaqələrin maraqlı cəheti də var. Hami iki ölkə arasında əlaqələrin çox vacib olduğunu, xüsusən də İsrailin Azərbaycan üçün bir çox sahələrdə böyük önem kəsb etdiyini deyir. Fəqət, on illərdə ki, birçə məsələ həllini tapmir - İsraildə Azərbaycanın səfirləyi açılmış ki, açılmış... On illərdə, mən bir siyasi yazar kimi məsələni daim diqqətimdə saxlayıram - əvvəller "Azadlıq" qəzetində və AzadlıqRadiosunda, daha sonra isə digər media strukturlarında bu məsələni aktuallaşdırmağa çalışmışam. Amma indiyədə İsraildə səfirliyimizin açılmasınaşın əsl səbəblərini anlaya bilməmişəm...

Ümumi fikir budur ki, iki ölkə arasında daha simmetrik və geniş diplomatik münasibətlərin yaranmamasının səbəbi İranın və eləcə də İslam Əməkdaşlıq Təşkilatının təhdidləridir...

İranın və İslam Əməkdaşlıq Təşkilatının Azərbaycan üçün, xüsusən də hakimiyətimiz üçün önemini anlayıram. Amma niyə görə İranın dediyi ilə oturub-durmamışq?

Bizim xahiş-minnətimizə rəğmən İranın Ermənistana çox geniş əlaqələri var. Amma İsraille münasibətlər qurmağa gələndə biz İranın reyini öyrənməliyik! Heç daxli varmı?..

Müsəlman dünyasına geldikdə, Türkiye də İsləm ölkəsidir. Üstəlik də lider ölkədir. Amma bu, ona İsrailə normal münasibət qurmağa mane olmur. Düzdür, son vaxtlarda İsrailə Türkiyənin də münasibətlərində müəyyən problemlər yaranmışdı, amma ki, axır vaxtlar bu məsələlər də yoluna qoyulur.

Ona görə də maraqlı sual yaranır: məgər Azərbaycan Yaxın Şərqdə Türkiyədən daha fəal siyaset yürüdürüb ki, buna görə durub müsəlman dünyasından ehtiyat edək və İsrailə münasibətlərimizi genişləndirməkdən əlkənək?..

Bilirsiniz, İsrailə münasibətlər haradasa, Azərbaycanın Avropa strukturlarına, xüsusən də NATO-ya münasibətine bənzəyir. Bizim bu şanlı hökumətimiz Rusiyadan o qədər ehtiyat edir ki, hətta yuxusunda da NATO-nu və ya Avropanı görməyə qorxur...

Amma NATO və Avropa məsələsində bir nüans var. Hakimiyətimiz elə özünün də bu strukturlar üzəyində deyil. Səbəbin hamıncı olduqca yaxşı bilirsınız. Burada hökumətimiz özəl münasibətə rusların tələbi lap üst-üstə düşüb...

Bəs İsrailə münasibətlərə nə gəlib? Bəlkə burada də hakimiyətimiz özəl maraqları var və yaxud da o, İsrailə geniş əlaqələri də özü üçün bir təhlükə sayır?..

Bunun yeganə "təhlükələri" tərəfini bir az əvvələdə dedik - İrandan ehtiyat edirlər. Başqa səbəb adəmin ağılna gəlmir...

Bir az irəlidə onu da dedim ki, illərlə İsrailə Azərbaycanın dənəgeniş əlaqələrini aktuallaşdırmağa çalışmışam. Deyim ki, hətta elə vaxtlar olub ki, hökumət məsələnin artıq həll olunduğu və İsraildə səfirlilik açacağımızı deyib. Amma hər dəfə də bu bəyanatlar özünün təsdiqini tapa bilməyib ki, bilməyib...

Soruşa bilərsiniz ki, sənə nə düşüb? Şanlı hökumətimiz İsrailin də timsalında dost tapanda sənə nə olacaq, sən nə tapaçaqsan?.. Doğrusu, məni şanlı hökumət-filan maraqlandırır. Mənim üçün dövlət və bir də milli maraqlar var. Hesab edirəm ki, münasibətlər simmetrikləşsə, onlar daha intensiv xarakter ələr və hətta dənəsəmələr - hərçənd ki, bu səmimiyyət sözünü diplomatlar və siyasetçilər heç sevmir...

Bir nüans da var... Axır vaxtlar çox şey itmişik. Son 20 ilde bir çox şeylərdən vaz keçmişik. Demokratiyani itmişik, normal cəmiyyətdə və hətta hüquqi dövlətdə yaşamaq haqqımızdan vaz keçmişik. Bir çəsəlli odur ki, Azərbaycan müstəqil dövlətdir və en aza müstəqil xarici siyaseti var...

Görəndə ki, sənən müstəqil dövlətin hətta xarici siyaset kursunu da kiməsə baxaraq tənzimləyir və ya onu kiminsə diqtəsi altında müəyyən edir, adəmin lap üreyi ağıryır...

Düşünəndə ki, hətta sənən dövlət müstəqilliyyin də müəyyən mənada şartdır, onda yaşamaq və nəyəsə ümidi etmə çətinliş...

Özüme gəldikdə isə, İsrail də, onun xalqı da mənim üçün sadəcə, maraqlıdır. Bu maraqda heç bir təmənna yoxdur. Mən hətta bəziləri tək "Yəhudi lobbisinin gücündən istifadə edib Azərbaycan həqiqətlərini dünyaya yaymayılıq!" kimi çeynənmış "çağrış"ları da tirajlamaq istəmir və sadəcə, hesab edirəm ki, axtarsaq, münasibətlərə hər iki ölkə üçün xeyli faydalı məqamlar var...

"Azərbaycan həqiqətləri"nə gəldikdə isə mənim bildiyim bəzi "həqiqətlər" də var. Siz də onları bilirsınız. Demirəm ki, onları da dünya çapına çıxaraq. Amma heç olmasa, arabı onlar haqqında da düşünək...

## Ermənistan AES-in fəaliyyəti bərpa edilib




Ermənistan Atom Elektrik Stansiyasının (AES) işi bərpa edilib.

"Report" Ermənistan KLV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin energetika infrastrukturunu və təbii ehtiyatlar nazırılıyının mətbuat xidmətindən bildirilib.

Qeyd edək, Ermənistanın Metsamor AES-i bu il sentyabrın 20-də "plan üzrə" temirə dayandırılmışdı.

Xatırladaq ki, Azərbaycan və Türkiye rəsmiləri, ictimai təşkilatları Ermənistan AES-in bölgəni radioaktiv tullantıllarla cırıldandırılığını dəfələrlə bildirib və stansiyanın bağlanmasıన beynəlxalq təşkilatlardan tələb ediblər.

Qeyd edək ki, bu ilin evvəlində Rusyanın ayırdığı 270 milyon dollar məbləğində kreditin və 30 milyon dollarlıq qrantın hesabına 2017-ci ilin yazında AES-in əsaslı temir üçün 3-4 ay müddətinə dayandırılacağı haqqda məlumat yayımlımıştı.



"Netanyahu'nun Azərbaycana işgülər sefəri şübhəsiz ki, iki ölkə arasında münəsibətlərin inkişafı istiqamətində növbəti addım olacaq". Politoloq Şahin Cəfərli bu fikirləri İsrailin baş nazirinin Azərbaycana sefərini "Yeni Müsavat" a şərh edərkən deyib.

Onun sözlərinə görə, imzalanan sənədlərin içərisində birgə hökumətlərarası komissiyanın yaradılması barədə sazişi xüsusi qeyd etmek lazımdır: "İndiyədək belə bir komissiyanın olmaması çox güman ki, rəsmi Bakının İsraille əlaqələrdə ehtiyatlı siyasetinin nəticəsi idi. Artıq bu çatışmazlıq aradan qaldırılır. Komissiyanın yaradılması gelecekdə qarşılıqlı iqtisadi-ticaret əlaqələrinin inkişafına təkan verəcək. Həzirdə qarşılıqlı ticarət dövriyyəsində Azərbaycanın ixrac etdiyi neft xüsusi yer tutur. Neft nəzərə alınmasa, iqtisadi əlaqələrin elə də inkişaf etmədiyi ortaya çıxır ki, bu, mənfi haldır".

İsrail və Azərbaycanı bir-biri üçün vazkeçilməz edən sebəblərlə bağlı müxtəlif texminlər var. Bu sırada təkçə İsrail

baş nazirinin ve Azərbaycan presidentinin asrlərdən bəri iki xalq arasında dərin əlaqələrin mövcudluğunu barədə səsləndirdiyi fikirlər de ciddi əsaslarla söykənir. Son illərdə isə bezi iri qoşularımızın və bədxah düşmənlərimizin pozmağa çalışlığı İsrail - Azərbaycan əlaqələri getdikcə inkişaf edir ki, bu da ciddi əsaslarla söykənir. Ş.Cəfərli xatırlatdı ki, İsrail təkcə hərbi sahədə deyil, əczaçılıq, elektronika, telekommunikasiya, kənd təsərrüfatı əlaqələrində de yüksək texnologiyalı məhsulların istehsalçıdır:

"Bu sferalarda əməkdaşlığı inkişaf etdirmək, İsraildən texnologiya transferi və bu sahədə birgə müəssisələrin yaradılması Azərbaycan üçün vacibdir. İndiyədək Azərbaycan hökumətinin bu istiqamətlərə az diqqət yetirmesi ciddi yanlışlıq olub. Şübəsiz ki, müdafiə sahəsində əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. Məlumatdur ki, Azərbaycan ordusunun arəNALI əsasən keçmiş SSRİ və Rusiya istehsalı olan silahlardan ibarətdir. Təessüf ki, Rusiyadan bu sahədə asılılıq davam edir. Bu, daha çox siyasi səbəblərlə əlaqədardır. Lakin biz Rusiyadan bu sahədə asılılığı tədricən azaltmalıyıq. Bu baxımdan, İsrailə genişlənən hərbi əməkdaşlığın böyük önəmi var".

Politoloq qeyd etdi ki, İsrail yüksək texnologiyalı silah və hərbi sistemlər istehsal edən azsaylı dövlətlərdən biridir: "Bilirsiz ki, ABŞ və digər Qərb dövlətləri Dağılıq Qarabağ münaqişəsi tərəflərinə silah satışına embarqo qoyub. Yeni biz yüksək texnologiyalı silahlar buraxan böyük Qərb bazarından məhrum olmuşdur. Belə bir durumda İsrailin öncəsi bizim üçün daha da artır. Dövlət başçısının açıqladığı rəqəm - Azərbaycanın İsraildən indiyədək 4 milyard 850 milyon dollar deyərində silah və hərbi sistem alməsi diqqətəlayiq faktdır. Qeyri-resmi məlumatlara görə, həzirdə raket hücumundan müdafiə sisteminin Azərbaycana salıtmaları üçün tərəflər arasında danişqalar gedir. Azərbaycanın

bütün ərazisini qoruyacaq belə bir müdafiə çətririnin qurulması həyati əhəmiyyətli məsələdir və ciddi aktuallıq kəsb edir. Bir önəmli məqəmi qeyd edim ki, belə bir sistem əger qurulacaqsa, təkcə Ermenistandan qaynaqlanan real tehdid yox, Rusiya və İrandan qaynaqlanan potensial tehdid də nəzərə alınmalıdır. İstilen dövlət öz təhlükəsizlik siyasetini formalaşdırarkən bütün potensial təhdidləri nəzərə almalıdır, eks halda, o dövləti kimse ciddi qəbul etməz".

Politoloq Azərbaycanın İsrail üçün vazkeçilməzliyi barədə də fikirlərini bölündü: "İsrail dövlətinin Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə maraqlı işe bir neçə amillə əlaqədaridir. Ən əvvəl onu qeyd etmək lazımdır ki, İsrail İslam dünyasında ona qarşı tətbiq olunan təcrid siyasetindən çıxmışdır. Azərbaycanı bu baxımdan mühüm tərəfdəş kimi görürler. Azərbaycan dövlətinin dünyevi xarakteri və ölkəmizdə antisemitizmin, dini radikalizmin mövcud olmaması İsraillərdə sim-

patiya doğuran amillerdir. İsrail Azərbaycanla yaxın münasibətlər quraraq nümayiş etdirir ki, yəhudi düşmənçiliyi siyaseti yeritməyə istenilən müsəlman ölkəsi ilə bu cü münasibət yarada bilər. Azərbaycanı İsrail üçün cəlbəcidi edən digər amil isə ölkəmizin coğrafi vəziyyətidir. Hazırda İsrailin İranla qeyri-rəsmi mühabirə veziyətində olması heç kimə sərr deyil. İran İsrailə zərəbə endirməyə imkan verən raket texnologiyalarını sürətlə inkişaf etdirir, biz tez-tez qonşu ölkədə bu tip rakətlərin sinaqdan keçirildiyini eşidirik. İran rəsmilərinin leksikonunda İsrailə qarşı hədə-qorxular gündəlik ritorikaya çevrilir və onlar öz niyyətlərini gizlətməyə ehtiyac duymurlar. Təbii ki, belə bir durumda İsrail üçün öz təhlükəsizliyini təmin etmək məsəlesi həyati əhəmiyyətli vəzifəyə çevrilir".

Ş.Cəfərli qeyd etdi ki, ümumiyyətə, yəhudi dövləti elan edildikdən bəri onun 1 sayılı vəzifəsi öz mövcudiyətini qorumaq olub: "İsrail dövləti qurulduğundan bu yana xeyli güclənə

de, onun mövcudiyətinə real təhlükələr hələ də qalır. Real təhlükə mənbələrindən biri də məhz İrandır. Azərbaycanın İranla qonşuluğu və bu ölkə ilə 765 km sərhəd zolağına - bir hissəsi işğal altındadır - malik olması, eləcə də İranda milyonlarla azərbaycanlı-türkün yaşaması faktı İsrail üçün əhəmiyyətlidir. Söhbət ondan getmir ki, bu iki dövlət arasında müharibə başlayarsa, İsrail Azərbaycan ərazisindən istifadə edəcək. Azərbaycan rəhbərliyi buna yol verməyəcəyini dəfələrə bəyan edib. Lakin bezi gizli razılışmlar, məsələn, İsrail keşfiyyatının Azərbaycanın İranla həmsərhəd ərazilərində fealiyyətinə icazə verilməsi, bizim ərazimizdən istifadə edərək müəyyən keşfiyyat məlumatları toplaması və silahsız əməliyyatlar həyata keçirməsi mümkündür. Heç bunlar olmasa belə, İsrailin İranın qonşuluğundakı müsəlman ölkəsi ilə yaxın əməkdaşlığı faktının özü yəhudi dövləti üçün önemlidir. İranı narahat edən əsas məqamlar məhz bunlardır".

□ Cavid TURAN

## Kadirovun qisası - o, Türkiyəyə sığınan mücahidləri tələb edir

Rusiya hakimiyyəti mühabibədən sonra sağ qalan çeçen komandirlərini qətlə yetirir

Ceçenistan prezidenti Ramzan Kadirov Türkiye prezidentini müraciət edərək Türkiye'də həbs olunan çeçenlərin Çeçenistana qaytarılmasını istəyib. İstanbulda baş verən terror aktından sonra Türkiye prezidentinə başsağlığı verən Kadirov deyib ki, Çeçenistanda terror törədən şəxslər hələ də Türkiyədə gizlənir.

"Terrorçulara qarşı onların anladığını dildə danışmaq lazımlı olduğunu" deyən Kadirov Türkiyədə gizlənən çeçenlərin geri qaytarılıb ifade vermesi və cəzalarını alması lazımlı geldiyini qeyd edib. "Mən dəfələrlə Türkiye hakimiyyətindən xahiş edərək bu terrorçuların Rusiyaya geri verilməsini istəməm. Məqsədimiz cinayətkarları tapıb cəzalandırmaqdır. Bu gün sizə təkrar bu mövzuda müraciət edirəm. Əminəm ki, terrorçularla sərt şəkildə davranmaq, onların anladığını dildə danışmaq lazımdır".


Kadirovun nəzərdə tutduğu 3 çeçen noyabrın 5-də həbs olunub. Ancaq Rusyanın tələplerinə baxmayaraq Türkiye hökuməti onları geri qaytarmaq fikrində deyil. Sax-

lanılan 3 nəfər Mahran Sadıov, Aslanbek Vadalov və Tarhan Qaziyev olub.

Qeyd edək ki, ikinci çeçen mühabibəsindən sonra yüzlərə keçmiş döyüşü bir sira Avropa ölkələrinə, əsasən də Türkiyəyə yerləşib. Türkiyədə islamçı təşkilatların Çeçenistana savaşçı qruplarına dəstek vermesi, eləcə də Türkiyədə 100 il əvvəldən köçməş çeçen diasporunun olması və nəhəyat, hakimiyyət orqanlarının münasibəti çeçenlərin Türkiyədə yerləşməsinin əsas səbəblərindən biri idi. Ancaq mühabibə başa çatıldıqdan sonra Rusiya çeçen müqavimətini qırmaq, savaş zamanı ruslara qarşı müqavimət göstərmış nüfuzlu səhra komandirlərini bildi-

"ja" başladı. Burda əsas məqsəd Münhen Olimpiadasından sonra İsrailin etdiyi kimi qisas və göz qorxutmaq idi. Avropana, o cümlədən Türkiyədə və Qatarda nüfuzlu çeçen komandirlər qətlə yetirildi. Onlardan en səs-küylüsü 2004-cü il fevralın 13-də Qatarın paytaxtı Dohada baş verdi. Çeçen səhra komandiri, eks-prezident Yandarbiyev rus sui-qəsdçilərin partlatdığı bomba ilə öldürdü.

Oxşar hadisələr Avropanın bir sıra ölkələrində də baş verdi. Nüfuzlu keçmiş səhra komandirləri müəmməli şəkilde qətlə yetirildi. Ən çox sui-qəsd hadisəleri Türkiyədə baş verib. Keçmiş səhra komandirləri, Çeçen Respublikasının siyasetçi və diplomatları səs-küysüz aradan götürüldü. Bu qəsdələrin sıfarişçisinin Rusiya olduğu, icraçıların isə əsasən çeçen killerlər və ya agentlər olduğu bildi-



rildi. Türkiyədə en səs-küylü ra komandiri Qazi Edilsultanovdur. Q.Edilsultanov 1999-cu ildə başlayan ikinci çeçen məhabibəsində vurulub, polkovnik rütbesi daşıyıb. 2001-ci ildə yaralanan Edilsultanov 2004-cü ildə Türkiyəyə yerləşib. İstanbulda Fenerbahçe bölgəsində yerləşən çeçen düşərgəsində Maltəpeye getmek adı ile çıxıb və yoxa olub.

Daha bir məşhur çeçen səhra komandiri çeçen ordu sunun ikinci şəksi olan İslam Canibekov Rusiya hökuməti

tərəfindən 30 nəfəri öldürmədə ittihəm edilərək axtarışa verilmişdi. 2002-ci ildə Türkiyəyə qaçan Canibekov uzun müddət gizli yaşayıb, tez-tez yer dəyişdirib. Ancaq 2008-ci ilin dekabrında Canibekov ailəsi ilə birlilikdə avtomobilini park etmək istəyərkən naməlum şəxslər tərəfindən basın vurularaq öldürülüb.

Doku Umarovun Türkiyə təmsilçisi Əli Osayev ikinci çeçen məhabibəsindən sonra Türkiyəyə sığınır. Türkiyədə gizli yaşayan Osayev 2009-cu ildə Zeytunburnu bölgəsində avtomobilində gülələnərək öldürülüb.

Berkaj Musayev, Rustam Altemirov və Zaverbek Amiyev məsciddən namazdan çıxdıqları əsnadə naməlum bir avtomobilən açılan atəş nəticəsində öldürülüb. Qətlə yetirilən hər 3 şəxs çeçen məhabibəsindən istirak etmiş səhra komandirləri olub. Bu qətlərdən bir qismi artıq açılıb. Əsasən çeçen əsilli şəxslər olur və kriminal hesablaşma kimi təqdim olunsalar da, ekspertlər bu şəxslərin Rusiya və Çeçenistən hakimiyyəti ilə əlaqələrinin olduğunu düşünür. Bu şəxslər çeçen icmasında nüfuzlu olublar, məhabibədə iştirak ediblər. Bununla da onların qətlə yetirilməsi həm məhabibənin qisası, həm də yeni toplanmanın qarşısının alınması, xof yaratmaq məqsədi güldür.

□ Kənan RÖVŞƏNOĞLU

## İsrail və Azərbaycanı bir-biri üçün vazkeçilməz edən sebəblər

Politoloqdan Tel-Əviv və Bakı əlaqələri ilə bağlı ilginc şəhər

dan ibarətdir. Təessüf ki, Rusiyadan bu sahədə asılılıq davam edir. Bu, daha çox siyasi səbəblərlə əlaqədardır. Lakin biz Rusiyadan bu sahədə asılılığı tədricən azaltmalıyıq. Bu baxımdan, İsrailə genişlənən hərbi əməkdaşlığın böyük önəmi var".

Politoloq qeyd etdi ki, İsrail yüksək texnologiyalı silah və hərbi sistemlər istehsal edən azsaylı dövlətlərdən biridir: "Bilirsiz ki, ABŞ və digər Qərb dövlətləri Dağılıq Qarabağ münaqişəsi tərəflərinə silah satışına embarqo qoyub. Yeni biz yüksək texnologiyalı silahlar buraxan böyük Qərb bazarından məhrum olmuşdur. Belə bir durumda İsrailin öncəsi bizim üçün daha da artır. Dövlət başçısının açıqladığı rəqəm - Azərbaycanın İsraildən indiyədək 4 milyard 850 milyon dollar deyərində silah və hərbi sistem alməsi diqqətəlayiq faktdır. Qeyri-resmi məlumatlara görə, həzirdə raket hücumundan müdafiə sisteminin Azərbaycana salıtmaları üçün tərəflər arasında danişqalar gedir. Azərbaycanın

butun ərazisini qoruyacaq belə bir müdafiə çətririnin qurulması həyati əhəmiyyətli məsələdir və ciddi aktuallıq kəsb edir. Bir önəmli məqəmi qeyd edim ki, belə bir sistem əger qurulacaqsa, təkcə Ermenistandan qaynaqlanan real tehdid yox, Rusiya və İrandan qaynaqlanan potensial tehdid də nəzərə alınmalıdır. İstilen dövlət öz təhlükəsizlik siyasetini formalaşdırarkən bütün potensial təhdidləri nəzərə almalıdır, eks halda, o dövləti kimse ciddi qəbul etməz".

Politoloq Azərbaycanın İsrail üçün vazkeçilməzliyi barədə də fikirlərini bölündü: "İsrail dövlətinin Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə maraqlı işe bir neçə amillə əlaqədaridir. Ən əvvəl onu qeyd etmək lazımdır ki, İsrail İslam dünyasında ona qarşı tətbiq olunan təcrid siyasetindən çıxmışdır. Azərbaycanı bu baxımdan mühüm tərəfdəş kimi görürler. Azərbaycan dövlətinin dünyevi xarakteri və ölkəmizdə antisemitizmin, dini radikalizmin mövcud olmaması İsraillərdə sim-

patiya doğuran amillerdir. İsrail Azərbaycanla yaxın münasibətlər kuraraq nümayiş etdirir ki, yəhudi düşmənçiliyi siyaseti yeritməyə istenilən müsəlman ölkəsi ilə bu cü münasibət yarada bilər. Azərbaycanın İsrail üçün dərhal qəzəbə vəzifəyidir. Hazırda İsrailin İranla qeyri-rəsmi mühabirə veziyətində olması heç kimə sərr deyil. İran İsrailə zərəbə endirməyə imkan verən raket texnologiyalarını sürətlə inkişaf etdirir, biz tez-tez qonşu ölkədə bu tip rakətlərin sinaqdan keçirildiyini eşidirik. İran rəsmilərinin leksikonunda İsrailə qarşı hədə-qorxular gündəlik ritorikaya çevrilir və onlar öz niyyətlərini gizlətməyə ehtiyac duymurlar. Təbii ki, belə bir durumda İsrail üçün öz təhlükəsizliyini təmin etmək məsəlesi həyati əhəmiyyətli vəzifəyə çevrilir".

Ş.Cəfərli qeyd etdi ki, ümumiyyətə, yəhudi dövləti elan edildikdən bəri onun 1 sayılı vəzifəsi öz mövcudiyətini qorumaq olub: "İsrail dövləti qurulduğundan bu yana xeyli güclənə



# KİVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

Ermənistan-Azərbaycan,  
Dağılıq Qarabağ münaqişəsi haqqında  
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,  
Azərbaycanın ədalətlı mövqeyinin müdafiə edilməsi

S on zamanlar Rusyanın vasitəciliyile bir araya sızmayan addımları, Kremlin xüsusilə də işgalçi Ermənistana "İsgəndər" raket komplekslərini bağışlamasından sonra bu ölkə ilə birgə hərbi birləşmələr yaratmağa qərar verməsi Azərbaycanda ciddi narahatlıqlar yaradıb.

Ermənistən rəhbərliyinin hətta xarici işlər nazirləri səviyyəsində planlaşdırılan Almaniya görüşünü belə pozması, üstəlik, görüşün keçiriləcəyi günlərdə Qarabağa qanunsuz gəlməsi, hərçılərlə görüşməsi açıq-aydın təxribatdır və Azərbaycanı savaşa cəlb etmək niyətindən xəbər verir. Şübhəsiz ki, Ermənistən bu cür azıñılıqlara məhz Kremlin dəstəyi və təlimatları ilə yol verir, eks təqdirdə, Ermənistən həddini aşmaga cürət etməzdı.

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev də hesab edir ki, Bakı, nəhayət, Moskva ilə açıq danışmalıdır. Xatırladaq ki, Q.Həsənquliyev bundan əvvəl Qarabağın işğalina son qoyulmasının müqabilində Rusiya ilə ciddi anlaşmaya gedilməsini də mümkün sayırdı. Lakin parlamentin son iclaslarından birində Rusyanın işğalçıya dəstəyinə çox sərt reaksiya ilə diqqət çəkdi.

- Qüdrət bəy, aprel savaşından sonra Qarabağ məsələsinin tənzimlənməsində təkbəşəna aktiv fəaliyyətə keçən Moskva son zamanlar işğalçıya açıq destək verməklə daha çox proseslərin tətikçisi rolunda çıxış edir. Sizcə, şimal qonşumuz Bakıdan həllə nail olmasının qarşılığında nələri tələb edir?

- Sözün doğrusu, nə tələb etdiyi barədə məlumatım yoxdur. Amma bilməm ki, Rusiya inkişafı şəraitdə ne baş verir? Belə çıxır ki, Rusiya işğalçı dövləti müdafiə edəcək, torpaqlarımızın işğal altında qalmasını Ermənistənla birlikdə təmin edəcək, biz də guya Rusiya ilə dost dövlət kimi yaxından əməkdaş-

# Qarabağ



## "Rusiya ilə açıq danışmanın vaxtı çatıb"

**Qüdrət Həsənquliyev:** "Rusyanın Azərbaycanda hərbi bazasını da yaratmaq mümkündür, bir şərtlə ki...."

ləq edəcəyik, gündə bir humanitar forum keçirəcəyik, Rusiyada müxtəlif humanitar layihələr həyata keçirəcəyik, hərbi sahədə əməkdaşlıq nəticəsində ona böyük pullar verəcəyik. Əgər aldığımız silahları doğrudan da torpaqlarımızın işğaldan azad olunması üçün istifadə edə biləyəcəyik, niyə Rusyanın hərbi sənaye kompleksindən o silahları alıraq? Biz o silahı kimlə vuruşmaq üçün alıraq, Türkiyə, Qazaxistan, İran, ya Gürcüstanla?

- Amma bir məsələ də var ki, Rusiya ilə münasibətlərde fərqli mövqənin seçiləcəyi Ukrayna və Gürcüstən təhlükəsini yaradır. Bəlkə həkimiyət buna görə ehtiyat davranır...

- Tutaq ki, Rusiya Gürcüstənə Abxaziya və Cənubi Osetiya münstəqilliyini tanıdı, ya Ukraynada Krimi özüne birləşdirib. Rusiya Azərbaycanla münasibətlərde də eyni mövqeni sərgiləsə, tutaq ki, Dağılıq Qarabağın "münstəqilliyini" tanışa, mən düşünmürem ki, Kreml bundan qazanacaq. Əvvələ, Azərbaycan regionda strateji əhəmiyyətli bir ölkədir. Rusiya bu addımı atacaqı təqdirdə onun Türkiye ilə də münasibətləri ciddi şəkildə pisləşəcək. O cümlədən İsləm dövlətləri ilə də münasibətlərinin pisləşəcəyi şübhə doğurmur. Azərbaycan cənubluşşalı arasında bir dəhliz rolunu oynayır. Hazırda dəmir yolu xətti də çəkilir, İran və Rusiya istəyir ki, Azərbaycan

üzərindən öz ticarət əlaqələrini genişləndirsin. Dəmir yolu daşımaları da çox ucuz başa gəlir. Dədiyim kimi, Azərbaycan bölgədə Rusyanın maraqlarına uyğun olmayan heç bir addım atırm. Amma sabah Azərbaycan ən azından Gürcüstən səviyəsində siyaset yürütməyə başlasa, öz əlaqələrinə yenidən baxsa ki, artıq qaradan artıq rəng yoxdur, mən düşünmürem ki, Rusiya bundan faydalanaçaq. Rusiya bilir ki, Cənubi Qafqazda özünün ciddi mövcudluğunu qoruyub-saxlamaq üçün regionun lider dövləti kimi Azərbaycanla münasibətləri yüksək səviyyədə saxlamalıdır. Bunun üçünsə Rusiya mütəqəzəzən siyasetinə yenidən baxmalıdır və Ermənistən

850 milyon dollar civarında silah və sursat aldığını bildirdi və ardınca dedi ki, bu hələ son deyil. Mənə, dövlət başçısı gizli olanı qəsdən açıqladı ki, Ermənistən və Rusiya real durumu anlaşınlар. Bir ölkədən 5 milyard dollarlıq silah və sursat anbarlarda saxlanmaq üçün alınır". E.Şahinoğlu növbəti savaşın daha dəhşətli olacağını şübhə etmir. Bu mənada təsdiqləyir ki, ermənilərin narahatlığı səbəbsiz deyil: "Növbəti savaş texnologiyaların savaşı olacaq və bu texnologiyalar Azərbaycanda daha çoxdur. Ermənistən narahatlığı bunurla əlaqəlidir".

Ekspert Netanyahunun Bakı səfərindən sonra Ermənistən əldə etdiyi "İsgəndər" raket komplekslərinə qarşı Azərbaycanın İsraildən "Dəmir günbəz"lər alacağını mümkin sayır: "Mənə, bu məsələ reallaşacaq. Prezidentin rəqəm açıqlaması böyük ehtimalla bununla bağlı idi".

Bu arada Ermənistən KİV-lərinin şivən qoparması da

mütəqəzəzən siyasetinə bağlıdır.

- Deputat həmkarının Asim Mollazadə parlamentdəki çıxışında təklif etdi ki, Qarabağ danişmənləri Ermənistənə deyil, birbaşa Rusiya ilə aparılmalıdır. Sizin də vaxtilə bənzər təkliflərənə olub...

- Mən uzun illər ərzində bu məsələni qaldırmışam. İndi Asim bəy də sağ olsun ki, bu fikri destəklədi. Xatırlayırsınızsa, sizin qəzətə müsahibələrində dəfələrlə demişən ki, Rusiya bu münaqişədə vasitəçi yox, tərəfdır, ona görə de Qarabağı azad etmək istəyirik, mütəqəzəzən Rusiya ilə danişmalyıq. Rusyanın müyyəyen maraqlarını da burada təmin edə bilərik. Hökumətdən fərqli olaraq, hətta men təklif etmişdim ki, Rusyanın Azərbaycanda hərbi bazasını da yaratmaq mümkündür. Bir şərtlə ki, Rusiya Dağılıq Qarabağ üzerinde Azərbaycanın suveren hüquqlarının bərpasına mane olmasın. Əgər Rusiya buna getmirse, deməli, Azərbaycan bundan sonra da Moskvaya vasitəçi



## Prezidentin İsrail silahları ilə bağlı mesajının ilginc səbəbi Elxan Şahinoğlu: "Bir ölkədən 5 milyard dollarlıq silah-sursat anbarlarda saxlanmaq üçün alınır"

"Azərbaycan və İsrail müdafia sənayesi sahəsində fəal əməkdaşlıq edir və bu əməkdaşlıq artıq bir neçə ildir davam edir". Azərbaycan prezidenti İlham Əliyev bunu İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı deyib.

Prezident iki ölkə arasında əməkdaşlığın nə dərəcədə geniş olduğunu göstərmək üçün konkret rəqəmi də diqqətə çatdırıb. "İndiyədək Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafie avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır, daha dəqiq desək, 4 milyard 850 milyon dollardır", - deyə dövlət başçısı bildirib. Prezident eləvə edib ki, bu müqavilələrin çox böyük hissəsi artıq həyata keçirilib: "Biz hələ də bu

nun üzərində işləyirik və bu əməkdaşlığın səviyyəsindən çox razıyiq".

Müşahidəçilər hesab edir ki, ölkə başçısı İsrailə hərbi əməkdaşlıqdan bəhs edərən və konkret rəqəmləri açıqlayaraq həm də Azərbaycanın düşmənlərinə, onların havadarlarına

na mesaj vermiş olub. Qərb dövlətləri Azərbaycana silah satmaqdən imtina etdiyi haldə, Ermənistən hərbi müttəfiqi Rusiya bu boşluğu doldurmağa çalışır. Düzəndə, Ermənistən bir çox hallarda özünün Kremləndə aldığı pulsuz silahları unudaraq, Azərbaycanın böyük vəsaitlər hesabına şimal qonşusundan silah almasını qabartmağa çalışır. Ancaq Moskvada da yaxşı anlayırlar və etrafı edirlər ki, əgər Rusiya Azərbaycana silah satışını ermənilərin xətrinə xoş olmasa namına dayandırsa, o halda silah bazarını İsrail tutacaq.

Diger tərəfdən, Rusyanın Ermənistənə hədiyyə etdiyi "İsgəndər"lər bölgəni təhdid edən güce malikdir, bunu da kimsə diqqətdən qaçırıbmamalıdır. İsraildən aldığımız pilotsuz raket-

Elxan Şahinoğlu da bu fikirdər: "Azərbaycan prezidenti İlham Əliyev İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdə Azərbaycanın İsraildən 4 milyard

dəmir günbəz"lər alacağını mümkin sayır: "Mənə, bu məsələ reallaşacaq. Prezidentin rəqəm açıqlaması böyük ehtimalla bununla bağlı idi".

E.Şahinoğlu növbəti savaşın daha dəhşətli olacağını şübhə etmir. Bu mənada təsdiqləyir ki, ermənilərin narahatlığı səbəbsiz deyil: "Növbəti savaş texnologiyaların savaşı olacaq və bu texnologiyalar Azərbaycanda daha çoxdur. Ermənistən narahatlığı bunurla əlaqəlidir".

Bəs Azərbaycan-İsrail əməkdaşlığı, bu ölkənin hərbi cəbbəxanasından yarananmasından sonra Rusiya silahının bizim üçün əhəmiyyəti azalaçaqmı? Politoloq fərqli düşüñür: "Azərbaycan torpaqlarını işğaldən azad etmək və təhlükəsiyini təmin etmək üçün nə qədər silahə ehtiyacı varsa, o qədər də silah və hərbi texnika almmalıdır. Rusyanın da müasir silahları var və onlardan imtina etmək doğru olmaz".

**Q**lobal xarakter almış terrorçuluğun və ekstremizmin doğurduğu problemlər bizim regionumuzda da tük yan edir. Türkiyədə tez-tez partlayış olur, Yaxın Şərqdə terrorlar, gülə səsleri səngimir. Azərbaycanın adı tez-tez müxtəlif dövlətlərin xarici işlər nazirliklərinin öz vətəndaslarına müraciətlərində terror təhdidi və riski yüksək olan ölkələr sırasında çəkilir.

Bugunlarda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədet Quliyev mətbuat açıqlamasında Azərbaycanı terror təhdidlərindən qorumaq üçün bütün preventiv addımların atıldığından deyib. Xidmət rəisi qeyd edib ki, digər dövlətlərin Azərbaycana qarşı təhdidləri, maraqları var.

"Yaxın Şərqdə gedən proseslərin təhdidləri var. Lakin prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hüquq-mühafizə orqanları qətiyyətlə bu məsələləri həll edirlər"- deyə general-leytenant bildirib.

DTX tərəfindən bölgələrdə keçirilən əməliyyatlara toxunan M.Quliyev qısa zamanda cinayətkarların, casusların məhv edilməsi üzrə əməliyyatlar keçirildiyini vurgulayıb:

"Əməkdaşlarımız onları saxlayan zaman silahlı müqavimətə rastlaşdırılar, lakin bunun qarşısını qətiyyətlə aldılar. Ümumiyyətlə, Azərbaycan xüsusi xidmet orqanları bu istiqamətdə tək işləmirlər, digər dövlətlərin xüsusi xidmet orqanları ilə birgə çalışır, məlumat mübadiləsi edirik".

Ümumiyyətdə isə dini radikal getdikcə terrorçuluqdan çətin fərqlənir. Törədilən ter-

rorçuluq əməllerində dini radikallığın əsasları özünü daha çox bürüze verir. "Əl-Qaide", İŞİD və digər terrorçu təşkilatlar din perdesi altında iyrənc siyaset həyatına keçirirlər. Tehrif edilmiş ehkamlardan öz çirkin terrorçuluq fealiyyətlərinin gerçəkləşdirilməsində istifadə olunur. Belə təhlükələrin önlenməsi üçün bir müddət əvvəl isə Azərbaycanda dini radikalizmə bağlı qanun qəbul olundu. Qanunlar gözəl olsa da, təkcə qanunlarla dini radikalizmin qarşısını tam almaq mümkün deyil. Düzdür, Azərbaycan Qafqaz regionunda sabitliyi ilə seçilən respublikadır. Amma ümumiyyətdə daxil olduğumuz region qaynar qazandır.

Politoloq Arzu Nağıyev deyib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əsas prioritet istiqamətlərindən biri kəşfiyyat və əks-kəşfiyyatdır. Terrorla mübarizə de əsas fealiyyət istiqamətidir: "Azərbaycanda terror aksiyaları töredilmir, bu yaxşı haldır. Ancaq bu heç də o demək deyil ki, Azərbaycanda bu hadisə heç vaxt ola bilmez. Dünyanın en böyük kəşfiyyata malik ölkəsi olan Amerikada 2001-ci ildə böyük bir ter-

# Etrafımızda tügyan edən terror

## Azərbaycana da sıgraya bilərmi?

**Arzu Nağıyev:** "Dövlət qurumları bu istiqamətdə müvafiq addımlar atır və bu gün qorxulu heç nə baş vermir"



Arzu Nağıyev

çəkələşdirilib. Bu işlər müvafiq əməliyyat-axtarış planına uyğun aparılır. Suriya və digər ölkələrdə fealiyyət göstərən terrorcu, radikal dini qruplaşmalarla olmuş şəxslərin müəyyən edilərək zərərsizləşdirilməsi üçün də müvafiq əməliyyat-axtarış işləri fasiləsiz olaraq davam etdirilir. Nəticəsi də göz qabağındadır".

**A.Nağıyev** terrorcu qruplaşma üzvlərinin müəyyən olunaraq zərərsizləşdirilməsi, ölkəmizə gəlişinin qarşısının alınması üçün preventiv addımların atıldığından da diqqət çatdırıldı: "Hüquq-mühafizə orqanlarının birgə çalışması nəticəsində xaricdən ölkəyə gələn terrorcu qruplaşma üzvü olmaqla şübhəli bilinən şəxslər müəyyən edilir. Texniki vasitələr, canlı müşahidə, əməliyyat işi ilə belə şəxslər aşkarlanır, üzə çıxarılır, həbs olunur və ya zərərsizləşdirilir. Bu böyük bir prosesdir. Bu istiqamətdə də müvafiq əməliyyat agentur fealiyyət həyatına keçirilir. DTX reisinin son açıqlamalarında vurğuladığı kimi, digər dövlətlərin Azərbaycana qarşı təhdidləri, maraqları var. Bu maraqların gerçəkləşdirilməsində terrorcu qruplaşmaların istifadə də istisna deyil. Bu baxımdan, müəyyən dərəcədə narahatlılıq var və bu narahatlılığın qarşısını almaq üçün hüquq-mühafizə orqanları, xüsusən Dövlət Təhlükəsizliyi Xidməti müvafiq addımlar atır və bu gün qorxulu heç nə baş vermir. Heç bir dövlət terrordan sığortalanmayıb. Lakin müvafiq strukturlarımız buna qarşısını almaq üçün gərəken bütün addımları atır".

□ E.MƏMMƏDƏLİYEV

# "Qara bazar"ın bazarı bağlandı, faydası nə olacaq?

**Ekspert:** "Ölkənin pul siyasetini "qara bazar"ın əlinə vermək olmaz"

**Bir** neçə gündür ki, ölkədə qanunsuz valyuta mübadiləsi aparanlara qarşı müvafiq dövlət orqanları tərəfindən ciddi əməliyyatlar başladılıb. Bunun nəticəsində "qara bazar"ın, necə deyərlər, baza-

rı bağlamı... Önce qeyd edək ki, öten il manatın ilk devalvasiyasından (fevralda) sonra ölkədə manatın dollara nisbətdə ucuzaşması, xarici valyutaya qarşı yaranan tələbin teklifi üsteləməsi, "qara bazar"ı inkişaf etdi.

Ekspertlər bildirirlər ki, bu- na əsas səbəb Mərkəzi Bankın və digər kommersiya banklarının fealiyyətinin zəif olması, eyni zamanda bazardakı mövcud dollar tələbinə operativ reaksiyanın verilməmemesi oldu. Həmçinin "exchange"lərin ləğv edilməsinin də "qara bazar"ın inkişafını tetikləməsi istisna edilmir.

"Qara bazar" a pulların necə çıxarılması məsələsinə gəlinəcə isə son günler bununla da bağlı müxtəlif iddialar səsləndirilir. İddialara görə, dollar satışının rəsmi dayandırıldığı halda "qara bazar" a valyutalar bu sahə ilə əlaqəli olan bəzi məmurlar tərəfindən çıxarılır.

Parlamentdə son büdcə müzakirələri zamanı da manatın dəyərsizləşməsində, valyuta qiqliği ilə bağlı ajiotaj yaranmasında maraqlı qüvvələrin varlığından bəhs edilib. Hətta depu-

tat Yevda Abramov Milli Məclisdeki çıxışında "qara bazar" a xüsusi maşınlarda külli miqdarda valyuta çıxarıldığını, eyni gündə 4 saat ərzində dollarnın ciddi fərqli alınıb-satıldığını öz gözləri ilə gördüğünü qeyd edib.

Lakin iddialarla bağlı jurnalistlərə açıqlamasında Mərkəzi Bankın rehbəri Elman Rüstəmov isə bildirik ki, hazırda "qara bazar" a qarşı çox ciddi mübarizə aparılır. O, həmçinin söyləyib ki, indi resmi məzənnə ilə "qara bazar" arasında çox cüzi fərq var: "Bu da aparılan mübarizənin nəticəsidir".

**"Qara bazar"da hazırlı vəziyyət**

Baş bankın dediklərinin nə dərəcədə doğru olub-olmadığını və ümumiyyətə, hazırlı "qara bazar"da veziyətin necə olduğunu öyrənmək üçün xarici valyutanın qeyri-qanuni formada dərhal təqdim etdi. DİN-in eməkdaşlarının apardıqları emalıyyat tədbirləri nəticəsində qanunsuz valyuta mübadiləsi emalıyyatlarının aparılmasına qarşı məqsədönlü mübarizə sahəsində daxili işlər orqanları tərəfindən xüsusi əməliyyat tədbirləri davam etdirilir.

Qeyd olunub ki, DİN-in eməkdaşlarının apardıqları emalıyyat tədbirləri nəticəsində qanunsuz valyuta mübadiləsi fealiyyəti ilə məşğul olan dərhal təqdim etdi. Bir məqamda ondan ibarətdir ki, paytaxt ərazisində bir zamankarlar fealiyyət göstərən "exchange"lərin də fealiyyəti ta-

mamilə dayandırılıb. Müşahidə etdik ki, öten ay metronun "Neftçilər" stansiyasının yaxınlığında fealiyyətlərini berpa edən valyutadəyişmə məntəqələri də artıq qapadılıb.

**"Qara bazar"ın dövlətə və bank sektoruna zərəri nədir?**

Mövzu ilə bağlı "Yeni Müsavat" a danışan bank məsələləri üzrə ekspert Rauf Ağayev bildirib ki, "qara bazar" ölkə iqtisadiyyatına böyük zərər vura bilər:

"Ümumiyyətlə, əgər buna "qara bazar" deyilirsə, adından da bilinir ki, bu, qanunsuz bir şeydir. İkincisi, neinki "qara bazar", əvvəller fealiyyət göstərən valyutadəyişmə məntəqələrinin de zərərləri vardi. Belə ki, bu məntəqələr ilk baxışdan rəsmi bir müəssisə təsiri bağışlaşa da, əslinde belə deyildi. Hərəsi bir bankın adından kağız alıb, özlərinə "exchange" aćmışdır. Bir məsələni qeyd edim ki, 2008-ci ildə həftənin şənbə günü bu məntəqələr ele bir şərait yaratırdı ki, dollarla manat arasında keskin şəkildə qiymət dəyişikliyi oldu. Bu da ajiotaj yaratdı. Daha sonra Mərkəzi Bank qərara aldı ki, yalnız banklara təbə olan valyutadəyişmə məntəqələri fealiyyət göstərsin. Buna da müsbət tərəfləri oldu".

**Ekspert bildirib ki, "qara bazar"ın bu cür fealiyyətin imkanı vermək olmaz:** "Çünki "qara bazar" ne qədər inkişaf edərsə, bir o qədər də iqtisadiyyata ziyanlıdır. Birinci, ona görə ki, bazar onların əllərində olur və istedikləri şəkildə manatın qiymətini endirib, qaldıra bilirler. Dolayısı ilə bazara dikəni onlar edirlər.



Buna da sözsüz ki, şərait yaratmaq olmaz. Ölkənin özünün pul siyaseti var. Bunu "qara bazar"ın elinə vermək qısa zaman kəsində də olsa iqtisadi felakətlərə səbəb ola bilər. Ya manatı dollarla nisbətdə kəskin şəkildə qiymət dəyişikliyi oldu. Bu da ajiotaj yaratırdı. Birincisi, ona görə ki, bazar onların əllərində olur və istedikləri şəkildə manatın qiymətini endirib, qaldıra bilirler. Dolayısı ilə bazara dikəni onlar edirlər. müsbət haldır. Bundan əlavə, valyutadəyişmə məntəqələrinin de açılmasına hesab edirəm ki, hələ tələsmək lazımlı deyil. Belə bir məqamda valyutadəyişmə məntəqələrinin yalnız banklar vasitəsilə aparılması daha etibarlıdır. Bankda işlədiyim ərzədə də şahidi olmuşum ki, kənar əməliyyatlar ümumi iqtisadi əhəmiyyətliyyətə zərər verir".

□ Əli RAIS  
Fotolar müəllifindir

**ABS** Konqresi icra hakimiyetinin bütün dünyada korrupsiyaya uğramış, dövlet əmlakını mənimşəyən, jurnalistləri, hüquq müdafiəçilərini təqib edən məmurlara qarşı sanksiyalar tətbiq etmək hüququnu genişləndirən tarixi qanun layihəsini dəstekləyib.

Qlobal "Maqnitski Qanunu" imzalanması üçün ölkə prezidentinə təqdim ediləcək və ilin sonuna qədər imzalanacağı gözlənilir.

Bundan sonra Ağ Ev təkcə insan hüquqlarını pozanlara qarşı sanksiyalar qoymaq hüququ əldə etməyəcək, həm də Konqresin bür pozuntuları araşdıracaq şəxsləri təyin etməsində iştirak edəcək.

Qanunun müəllifi senator Ben Kardin və konqresmen Kris Smitdir. Sənəd hazırlanarken Konqresin 2012-ci ilde qəbul etdiyi, məşhur vəkil Maqnitskinin qətlində təqsirləri olan Rusiya məmurlarına qarşı sanksiyalar tətbiq edən "Maqnitski Qanunu" əsas götürülüb.

Hazırkı qanun Rusiya daxil olmaqla, avtoritar hökumətləri, habelə bütün il ərzində qanunun qəbuluna mane olmağa çalışan geniş lobbiçilik kampaniyasını hədəf alıb.

Konqresmen Cima Makgovern bildirib Maqnitski Aktının Rusiyadan başqa ölkələrə şamil edilməsi ABŞ-in azadlığı və fərqli düşüncə hüququna sadıqlığını möhkəmləndirir. Konkret məmər həqiqətən Azərbaycanda və ya başqa bir yerde insan hüquqlarının pozulmasına təqsirlidirsə, o və ya onlar cəzalandırılmalıdır: "Bütün dünyada insan hüquq-

# ABS Konqresi sanksiyalar nəzərdə tutan qanunu dəstəkləyib

Azərbaycanda buna sevinənlərin əsası varmı?



nunun təsir dairəsini potensial olaraq hər bir ölkəyə aid etməyi nəzərdə tutur. Qanunun detallarına vərsaq, istənilən ölkədə insan hüquq və azadlıqlarının pozulmasına görə hökumət üzvləri və onların ailə üzvlərinə viza, maliyyə və mülkiyyət sanksiyalarını, ABŞ-dakı bank hesabları və mülkiyyətləri üzərindəki hüquqlarının dondurulmasını nəzərdə tutur. Eyni zamanda

sanksiya bu şəxslərlə biznes eməkdaşlığı edən ABŞ-dakı hüquqi və fiziki şəxslərə də tətbiq edilməsini nəzərdə tutur. Burada nəzərdə tutulan sanksiyaların Azərbaycana da qarşı tətbiq edilməsi ehtimalına sevinən fərdin savadının, dünyada və regionda baş verən proseslərin, Azərbaycanın bu proseslərdə rolunu dəyərləndirə biləcək dünəngörüşünün, sanksiya tətbiq

olunarsa, onun verdiyi fəsadları dəyərləndirə biləcək təcrübələrinin olmasından şübhə edirəm. Siyasi partiya mənsubları və ya siyasetçilərin bu ehtimala sevinməsi isə antimilli bir yanaşma olaraq həmdə siyasi iflasın etrafıdır. Cəmiyyətə təsir imkanlarını və nüfuzunu itirmiş bu cür qüvvələr ümidi edirlər ki, tətbiq olunarsa, sanksiyanın nəticəsi olaraq ölkənin iqtisadiyyatı, maliyyə vəziyyəti zəifləyəcək, ölkə əhalisinin güzəranı pisləşəcək. Nəticədə başlaya biləcək sosial məzmunlu etirazlardan müyyən siyasi dividentlər götürüre biləcəklər.

Sanksiyaların tətbiqi ehtimalının nə dərəcədə real olub-olmadığını gəlince, heç kimə sərr deyil ki, müasir dünyada sanksiyalar və onlar haqqında müzakirələr iqtisadi və siyasi dairələrə bağlı lobbi qruplarının hökumətlərə qarşı təzyiq vasitəsidir. Bundan

dinə qədər uzana bilər. Təbii ki, proseslərin hər iki variantı Tramp qane etməyəcək. Amma ikinci variant onun üçün daha yumşaq görünür. Başqa tərəfdən, ola bilər ki, Tramp irəli sürdüyü namizədlərin Senatdan keçməyəcəyini öncədən bildiyi üçün məhz onları irəli sürüb ki, seçkiqabağı Rusiya ilə bağlı verdiyi vədləri yərine yetirdiyi imitasiyasını yaratırsın. Hesab edirəm ki, yaxın 1 ay Tramp üçün son derəcə ağır olacaq. Çox ciddi müzakirələr, diskussiyalar və qərarların verilmesi məhz 1 ay müdudiyyətindən baş verəcək".

**Politoloq Natiq Miri** isə qeyd etdi ki, Tramp in迪yədək ABŞ-in bir çox beynəlxalq teşkilatlar arasında maliyyə cəhətdən götürdüyü öhdəlikləri ləğv etməklə ölkəni bu açıryükündən çıxarmaq istəyində görünür: "Bu məsələyə Avropa Birliyinin müdafiəsindən tutmuş, NATO-ya ayrılan maliyyə də daxildir. Əgər belə olarsa, bu, artıq ABŞ-in dünyani təkbaşına idarə etmək iddiasından vaz keçəcəyi anlaşıma geləcək. Bununla bərabər, ABŞ dövlət katibi vəzifəsinə bir neft şirkətinin rəhbərinin getirilməsi və bu şəxsin Rusiya prezidenti Putinlə isti münasibətlərə malik olması göstəri ki, Tramp Kremlə münaşibətləri neinkin düzəltmək, hətta bir global məsuliyyəti bölüşmək niyyətindədir. Ayrıca peşəkar olmayan bir biznesmenin xarici siyaset idarəsinə rəhbərliyi getirilmesi ABŞ və

dünya ölkəleri, mövcud olan münaqışələrin həlli üçün o qədər də yaxşı perspektiv və etmir. Nəzərə almaq lazımdır ki, Tramp özü də siyaset adamı deyil, geosiyasətde naşidir və hər şəxə biznes təfəkküründən yanaşan biri olduğu üçün ABŞ-a qlobal və regional siyasetdə bir çox boşluqlar buraxacağı ehtimalı da artır".

Eksperdin sözlərinə görə, Tramp Respublikaçılar Partiyasından seçilmesine rəğmən, partiyadaşları tərəfinən ciddi dəstəyə malik deyil: "Ona görə də kadr seçimi esasən şəxsi münasibətlər üzərində qurulur. Əsasən istefada olan qoca generalların vəzifəyə yeniden qaytarılması da göstərir ki, ABŞ-in daxili və xarici təhlükəsizliyi baxımından əsasən mühafizəkar siyaset yürütməyə davam edəcək - hansı ki, Obama dönməndə bu sahələrdə ciddi boşluqlar və nöqsanlar ortaya çıxdı. Ancaq istefada olan generalların vəzifəyə getirilməsi ABŞ-in hansısa bölgelərdə savaşa qoşulacağı anlamına da gelməlidir. Çünkü bu yöndə Trampın baxışları fərqlidir və ABŞ-in hansısa savaşa birbaşa daxil olmasına qarşıdır. Tramp əsasən 20 trilyona yaxınlaşan ABŞ-in daxili və xarici borcunu qapataqla və yenidən istehsal sahələrini bərpa etməklə iqtisadi qüdrətini bərpa etməyə çalışacaq. Buna nə qədər nail olacaq, artıq bunu zaman göstərəcək".

□ Etibar SEYİDAĞA

# "ABŞ-in yeni prezidentini böyük çətinliklər gözləyir"

Ekspertlər Donald Trampın son kadr təyinatlarını dəyərləndirir



Donald Tramp  
Ekspertlər Donald Trampın son kadr təyinatlarını dəyərləndirir

lamaqla çox ciddi qarşıdurmanın, bəlkə də komandadaxili parçalanmanın əsasını qoyub. Bilirsiz ki, ABŞ-da dövlət katibi postu çox mühüm və strateji vəzifədir. Putinlə şəxsi münasibətləri olan, Rusiyadan "Dostluq" ordeni alan "Exxon Mobil"ın rəhbəri, milyarder Tillerson Rusiyaya qarşı sanksiyaların götürülməsini, münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı kimi tanınır. Belə olan halda Tramp üçün asan olmayacağı. Birincisi, dekabrın 19-da prezidenti təsdiq etməli olan seçilmiş seçicilərin səsverməsi olacaq. Ola bilər ki seçilmiş nümayəndələr onları seçən insanların iradesinə zidd olaraq Hillary Clintonun prezident seçsindən. Belə hal Amerika tarixində olub. Doğrudur, o zaman namizədlər arasında fərqli böyük olduğunu üçün mövqelerini dəyişən se-

cicilərin sayı neticələre təsir etmemişdi. İndi isə ferq elə də böyük deyil. İkinci, mühüm dövlət postlarına olan təyinatlar mütləq Senatdan keçməlidir. Namizədlər senatorlar qarşısında çıxış edib zəmanət verməli, onların çoxsaylı suallarını cavablaşdırmalıdır. Senatda isə çoxluq respubli-

kaçılardan tərəfində olsa da Trampın tərəfində deyil. Öz partiyasından ona qarşı xeyli senatorlar var. Məşhur antirusiyaçi Con Mackey de onların rəhbərindən biridir. Beleliklə, Senatda Trampın namizədlerinin qarşısı alına bilər və yəni namizədlərin təqdimatı tərəflərin ümumi razılığı gəlmə-

ABŞ-in yeni prezidenti Donald Tramp mühüm postlara namizədlərini təyin etməkdə, təyinatlar imzalamada davam edir. Artıq Pentagon rəhbəri, dövlət katibi, daxili işlər naziri vəzifələrinə namizədlərini irəli sürüb. Bir sıra müşavirlərini təyin edib. Diqqətçəkən möqamlardan biri Trampın kadr seçimində daha çox təcrübəli, istefada olan generallara və böyük nüfuza malik biznesmenlərə üstünlük verəcədir.

Bəs yeni prezidentin kadr təyinatlarından gələcək fealiyyətlə bağlı hansı qənaətə gəlmək olar?

**AMİP-in beynəlxalq məsələlər üzrə katibi, politoloq Elşən Mustafayev** bildirdi ki, Trampın son günər mühüm dövlət vəzifələrinə namizədlərini açıqlaması ABŞ-da böyük müzakirələrə, hətta qalmaqla səbəb olub: "Xüsusi Reks Tillersonun dövlət katibliyinə namizəd göstərilmesi demokratlar və hətta respublikaların bir hissəsi tərəfindən narazılıqla qarşılıb. Tramp bu namizədlərin adlarını açıq-

□ Etibar SEYİDAĞA

# Xəzərin Bakı sahilində ekoloji pozuntular müşahidə edilir

**E**kologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitoring İdarəsi tərəfindən Xəzər dənizinin Azərbaycana aid olan bölgəsində fəaliyyət göstərən yerli gəmiçilik müəssisələrindən - Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Qapalı Səhmdar Cəmiyyətində (QSC) və Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində ətraf mühitin mühafizəsi istiqamətində ekoloji monitoring keçirilib.

APA-nın xəberinə görə, Xəzər Kompleks Ekoloji Monitoring İdarəsinin aylıq bülleteninde bildirilib ki, keçirilən monitoring zamanı bir sərə ekoloji pozuntu halları müəyyən edilib. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanının balansında 2 adəd "MNMS" gəmisi var. Bu gəmilərdən dənizkənarı parkın sahilindən - su səthindən neft ləkələrinin, müxtəlif bərk məşət tullantılarının yüksəlməsi üçün istifadə olunur. Lakin buna baxmayaraq, keçirilən monitoring zaman limanın yanalma körpüsündə ləvbər salmış "MNMS" gəmisinin ətrafında neft ləkələrinin və tullantıların olması tərəfimizdən müşahidə edilib" - deyə bülletendə qeyd olunub.

Bülletendə o da qeyd olunub ki, DSX-nin Sahil Mühabətinin N saylı hərbi hissə-



sində keçirilən monitoring zamanı hərbi hissənin ekoloji pasportunun, sudan xüsusi istifadə sənədlərinin, gəmilərdə formalasən tullantı və döşəməaltı suların, eləcə də məşət tullantılarının tehvil verilməsini təsdiq edən qeydiyyat jurnallarının olmadığı müəyyən olunub: "Bundan başqa, müəssisədə rüb ərzində bir dəfə olmaqla Məxənki Təmizləyici Qurğuda tullantı suların təmizləndikdən sonra hansı tərkibdə dənizə axıdılmasının təsdiq edən laborator analizlərin cavabları da yoxdur".

## Kişilər!!! Axırıncı sans!!!

İsrail təbabəti tətbiq edilir!

Əgər Sizə nə Azərbaycanda, nə de xaricdə heç kim kömək edə bilməyibsə, onda yaxşı insanlara, aşağıdakı xəstəlikləri, keyfiyyətli, qısa müddətə və tam müalicəsinə d-r Vaiz Səmədov apara bilər:

- \* Cinsi zeiflik, meyilin və ereksiyanın azalması tam impontensiyədək (yaşdan və səbəbdən asılı olmayıraq)
- \* Cinsi marağın və cinsi aktların azalması
- \* Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayıraq)
- \* Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- \* Prostatitlər. Prostat vezin böyüüməsi və ya kiçilməsi
- \* Prostat adenomasi (vəzida düzünlərin əmələ gəlməsi)
- \* Cinsi vəzilərin-xayaların böyüməsi və ya kiçilməsi
- \* Qasıq-xayalıqdə sizilti, küt və ya kəskin ağrılar
- \* Əvvəldən xarici cinsi üzvün balaca olması
- \* Xarici cinsi üzvün sonradan birdən kiçilməsi
- \* Cinsi üzvün düzünlə birdən əyilməsi (Peyroni xəstələr)
- \* Oğlan uşaqlarında cinsiyyət üzvlərinin inkisafsızlığı
- \* Uşaqlarda gecə vaxtı yerinə sidiyə getməsi (enurez)
- \* Hormonal və iltihablı sonsuzluq (kişilər və qadınlarda da)
- \* Yuxusluq və yuxu pozuntuları
- \* Sidik aktlarının gece ya gündüz tez-tez olması
- \* Sidik aktlarının çətinlikləri və tutulmaları
- \* Cinsi aktla bağlı sidikdə və spermada qan olması
- \* Zöhrəvi xəstəliklərdən sonra qalıqlar və ağırlaşmalar
- \* Saçların bütün formalatda tökülməsi. Sizanaqlar
- \* Yuxuda ikən və yuxudan qalxanda qan təzyiqinin yüksək qalxması
- \* Boyun, baş, bel, ayaq ağrıları və osteoondroz
- \* Onurğa sütununun yırtığı, quluncların dərmənsiz müalicəsi

Həkimə zəng etmək üçün (saat 11.00-dan sonra)

Tel: (050) 213 88-05.

Həkimin 16 TV çıxışları: youtube.com və facebook.com doktor Vaiz Səmədov.



## Bu il Azərbaycanda 17 nəfərə sümük iliyi köçürüllər

"Talassemiya Mərkəzinin Sümük iliyi Transplantasiya şöbəsində bu il 17 xəstəyə sümük iliyi transplantasiyası eməliyyati həyata keçirilib". "Report" xəbər verir ki, bunu mərkəzin direktoru Ceyhun Məmmədov deyib.

Onun sözlerinə görə, 2014-cü ildən bu günə kimi 42 xəstəyə sümük iliyi transplantasiyası eməliyyati keçirilib: "Mərkəzin ümumi laboratoriyasında il ərzində 17 min 500 nəfər müayinələrdən keçib. Bunlardan 217 nəfərdə uyğunluq müalicəsi aparılıb".

## Azərbaycan lüks avtomobilərin idxalına aksizləri artırıra bilər

Azərbaycanda lüks avtonəqliyyat vasitələrinə idxal aksizinin artırılması teklif olunur. "Report" xəbər verir ki, bunu Dövlət Gəmərkə Komiitəsi Maliyyə, Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasim Vahabov Milli Məclisin dünənki komita iclasında bildirib: "Baxmayaraq ki, ümumi fonda avtonəqliyyat vasitələrinin ölkəyə idxal 82% azalıb".

"Avtonəqliyyat vasitələrinə aksiz vergisinin tətbiqi önəmli hallardan biridir. Ötən ilin 11 ayı ilə müqayisədə ümumi ilikdə ölkə ərazisində idxal olunan avtonəqliyyat vasitələrinin sayı 82% azalıb. Belə ki, keçən ilin 11 ayında 25 min ədəd avtonəqliyyat vasitəsi idxal olunmuşdursa, bu il idxal 4 800-dən bir qədər çox olub. O cümlədən vergi 94,5 mln. manat az toplanıb", - deyə idarə rəisi qeyd edib.

Hazırda Azərbaycan ərazisində 2 mln.-a yaxın avtonəqliyyat vasitəsinin olduğunu deyən M.Vahabov mühərrəkinin həcmi daha yüksək olan lüks avtomobilər üçün aksizlərin artırılmasını vacib sayır: "Ötən ilin 11 ayında 5 000-dən yuxarı mühərrəkinin həcmi yüksək olan avtonəqliyyat vasitəsinin idxalı 160 ədəd ididə, onun da 10 ədədi güzəştli qaydada, yəni diplomatik xidmətlərə getirilib, 2016-ci ilin 11 ayında 198 ədəd lüks avtomobil idxal olunub (1 ədədi - güzəştli qaydada). Deməli, imkan var. Həmçinin xəz-dəri məməlatlarının aksiz vergisinə cəlb olunması zəruridir. Ölkələr var ki, xalça məməlatlarını aksiz vergisine cəlb edir. Bu gün istehlak bazarında kifayət qədər xəz-dəri məməlatları var. Ona görə de aksiz vergisinə cəlb edilməsi vacibdir".



## Xaçmaz rayonunda münaqişə zəminində qadını bıçaqlayan şəxs tutulub

"Report" xəbər verir ki, rayon sakini Ruzalya Quçuyeva qətlə yetirilib. Xaçmaz Rayon Polis Şöbəsinin (RPS) və rayon prokurorluğunun əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətlə törətməkdə şübhəli bilinən rayon sakini, əvvəller məhkum olunan Turxan Nəsirov tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırılmalar davam etdirilir.



## Piyadani vurub öldürən avtobus sürücüsüne 9 il həbs verildi

**B**əki Ağır Cinayətler Məhkəməsində qəza törədən avtobus sürücüsünün məhkəməsi olub. Musavat.com xəbər verir ki, həkim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə prosesi yekunlaşdır.

Hakimlər kollegiyasının hökmü ilə Dünyamalı Rzayev 9 il müddətinə azadlıdan məhrum edilib.

Xatırladıq ki, qəza bu il aprelin 8-də Nizami rayonu ərazisində baş vermişdi.

103 sayılı marşrut xəttinin sürücüsü, 1988-ci il təvəllüdü Dünyamalı Rzayev idarə etdiyi "Otoyol" markalı avtobusla həmin vaxt yolu keçən piyada 1954-cü il təvəllüdü Svetlana Jitovanı vurub. Avtobus ardınca 30 sayılı marşruta çırılıb.

Hadisə nəticəsində piyada S.Jitova aldığı xəsarətlərdən hadisə yerində ölüb, avtobuslarda olan sərnişinlərdən 10-u müxtəlif bədən xəsarətləri almışdır.

□ İ.MURADOV

## Bakıda restorandan çıxan 20 yaşlı gənci sinəsində vurdular

**B**akıda 20 yaşlı gənc tanımıdlığı şəxslərin hücumuna məruz qalıb. ARB TV xəbər verir ki, hadisə Binaeqdi rayonunda qeydə alınub. Belə ki, restoranların birindən çıxan 20 yaşlı Qurbanov Bayram Şamil oğlunun tanımıdlığı şəxslərlə mübahisəsi düşüb və onların hücumuna məruz qalıb.

Həmin şəxslərdən biri Qurbanovu bıçaqlayıb və hadisə yerdən qaçıb. Bıçaq onun sine nahiyyəsindən vurulub. Yaralı etrafındaki insanların köməkliy ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun voziyətinin qənətbəxş olduğunu bildiriblər.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları arasında aparır.

## Şəmkirdə qadına məxsus evdən silah aşkarlandı

**S**əmkir rayonunda fərdi yaşayış evindən silah aşkarlanıb. "Report"un məlumatına görə, hadisə Dəllər Ceyir kon-dında baş verib. Belə ki, Şəmkir Rayon Polis Şöbəsi (RPS)

əməkdaşlarının həmin kəndin sakini Refiqə Abdullayevaya məxsus yaşayış evinə baxış keçirdikləri zaman oradan qondağı və lüləsi kəsilmiş "Karabin" markalı silah aşkar edilərək götürüllər.

Faktla bağlı araşdırılmalara başlanılıb.

**A**zərbaycanda həzirdə toy mövsumu başlamış. Problem isə təkcə toy dəvətnamələrinin evinizə qədər gələməsi ilə bitmir. Toy sahibi üçün də bu, ciddi borc-xərc, məsrəf, bitməyən alış-verişlər deməkdir - baxmayaraq ki, bu prosesləri azərbaycanlılar özləri çətinləşdirməkdə məraqlıdır. Bəzən görk, bəzən şöhrətpərəstlik azarri qənaətə imkan vermir, eposuna möglüb olan azərbaycanlı son nəticədə toydan borc-xərc içində çıxır.

Ümumən xatırladaq ki, BMT-nin Əhali Fondu (UNFPA) açıqlanmış hesabatına əsasən Azərbaycan toylara çəkilən xərclər üzrə dünya lideridir. Fondu hesablamaları toylara çəkilən xərclər görə dünyada Yaxın Şərqi və keçmiş sovet respublikalarının liderlik etdiyini üzə çıxarıb. Lakin bu göstərici üzrə Azərbaycan həttə Yaxın Şərqi zəngin ərbə ölkələrini de qabaqlayıb. Ona görə yox ki, Azərbaycanda toylara çəkilən xərclər orta hesabla zəngin ərəblərin toy xərclərindən çoxdur. O səbəbdən ki, göstərici toylara çəkilən xərcin orta aylıq əmək haqqı ilə müqayisəsi əsasında aparılıb.

Məlum olub ki, Azərbaycanda toylara çəkilən xərc orta aylıq maaşın 9.7 misline bərabərdir. Və bu göstərici üzrə Azərbaycanın dünyası doğrudan da analoqu yoxdur və məşhur "analоqu olmayıñ" ifadəsi məhz bu göstəricidə tamamilə yerine düşür. Hesabata əsasən ikinci yerdə Belarusdur. Bu ölkədə toylara çəkilən xərc orta aylıq əmək haqqının 9.2 misline bərabərdir. Üçüncü yerdə Rusiya gelir. Dördüncü yerdə Balkan regionunun yoxsus ölkəsi Albaniyadır. Bu ölkədə toylara çəkilən xərc orta aylıq əmək haqqının 8.9 misline bərabərdir.

Azərbaycanda ifrat toy xərcləri problemi dəfələrlə ictimai müzakirələrin predmeti olub.

#### Qəribə, amma məsrəfsiz toy adətləri

Yeri gəlmışkən, bəzi ölkələrdə həlqənətən ibarət toy adət-ənənələri var. Amma onların heç biri yüksək məsrəflər hesabına başa gelmir. Məsələn, vikinglərdə gəlin namazədlər pulla alınırdı. Yəni bəy gəlinin atası ilə dənisiq aparıb və gəlini pulla özüne arvad edir. Buna bizi başqa pulu deyilir.

Belçikada toy adət-ənənəsi əl dəsmalı ilə bağlıdır. Gəlinin ailəsində qızın adı yazılış və işlənmiş dəsmal var. Toy günü həmin dəsmal qonaqlara göstərilir və ona dəyer verilir.

Bosniyada bəy evvelcədən qız evinə gelir və toy haqqında söhbət edir. Qızın ailəsindəki ağsaqqallar bəyən razi qalsalar, toyaya razılıq verirlər. Sonda qəhvə getirilir, qəhvə şəkərlidirsə, qız evinin cavabının müsbət olduğu anlamına gelir.

Polşada gəlinlər toyda yalnız pul qarşılığı rəqs edərlər. İşveç toylarında qonaqlar gəlin və bəyi öpərlər. Əgər gəlin rəqs etməyə gedərsə, bütün qadın qonaqlar bəyi öpmək üçün sıraya girərlər. Əgər bəy ortalıqlarda görünməzse, kişilər gəlini öpmek üçün növbəyə dururlar. Fransada toy günü gəlin köhnə sevgi və düşüncələrindən tama-mılə təmizlənmək üçün saatlarla duş qəbul edər. Bir marqlı ənənədə gəlin və bəyin yalnız evlilik günlərində istifadə edilən və nəsildən-nəsle tövrlənən evlilik barağından şərab içməsidir.



# Dünya təvazözökər toy edir, biz isə...

Azərbaycanda və başqa ölkələrdə ilginc toy məsrəfləri barədə bilmədiklərimiz



Finlandiyada gəlinlər toyda el işi olan qızıl tac taxarlar. Mərasimdən sonra subay gənc qızlar gəlinin ətrafında toplanar. Gəlin gənc qızlar arasından birini seçər qızıl tacını ona verir, bu da seçilen qızın ondan sonra evlənəcəyinə işarədir. Türkmenistanda türkmen gəlinlərinin toylarda geydiyi paltarların ağırlığı az qala gəlinin öz ağırlıqları qədər olur. "Kürde" olaraq adlandırılan əl işləməli gəlin paltarının örtüsü və digər paltarlarla bire 40 kq-i aşır.

#### Bizdə məsrəf paltardan başlayır... harda qurtarır?

Keçək bizi dəki toy məsrəflərinə. Azərbaycandakı toy xərclərini isə nisbi hesabla bu cür dəyərləndirmək mümkündür:

Gəlin paltarı - 150-3000 manat

Gəlinin makiyati və saç düzü - 50-3000 manat

Foto və videoçekiliş - 500-5000 manat

Toy buketi - 100-1500 manat

Tort - 50-500 manat

Tamada - 200-1000 manat

Restoranda menyü - 30-200 manat

Musiqiçilər - 1000-5000 manat

Gəlin maşını - 200-2000 manat

Bəy kostymu - 150-1500 manat

Nisan üzükleri - 300-5000 manat

Ölkələr üzrə il boyu gerçək-leşen nikahların sayına da diq-qət edək:

Çin 10 milyon

ABŞ 2.1 milyon

Rusiya 1.3 milyon

Türkiyə 600 min

Almaniya 382 min

İngiltərə 280 min  
İtalya 208 min  
İspaniya 163 min  
Avstraliya 119 min

#### Hindistanda toy 10 min nəfər gəlir, İngiltərədə 80 nəfər

Yaxşı, bəs hansı ölkədəki toylarda qonaqların sayı çox olur? Qəlebəlik toyları hansı xalqlar daha çox sevir?

Hindistan: dünyada ən qəlebəlik toylara ev sahibliyi edən ölkələrdən biri və birincisidir. Burada qonaq sayı 10 minə bərabərdir.

Türkiyə: ortalama dəvəti sayı 240 nəfərdir. Amma bu rəqəm bəzi toylarda 2 min nəfərə qədər arta bilir.

ABŞ: burada ən çox toyun baş tutduğu şəhər Las-Vegas sayılır. Burada da toyə gələn qonaqların orta sayı 136 nəfərdir.

İngiltərə: toylarda ortalama qonaq sayı 80 nəfərdir. Amma bu rəqəm bəzi toylarda 200 nəfərə qədər arta bilir.

#### Fransada toy edən türklər 30 min avro xərc çəkir

Amma bizim hamımızın məraqlandığımız mövzu heç şübhəsiz ki, Avropadakı toy qiymətləridir. Fransada toy salonları hər şey daxil sistemi ilə çalışır. Paket qiymətə toy maşını, yemək-içmək, arzuuya uyğun olaraq orkestr də daxil edilir. Ən ucuzu 10 min avrodan başlayan qiymətlər 22 min avroya qədər artır. Qonaqların sayı, yemək seçimi və toy salonunun genişliyi toyun maliyyəsini artırın kriteriyalar sırasında yer alır. Amma bu sayaq toyları daha çox orada yaşayan türklər edir. Fransızlar isə nikahdan sonra maksimum 40-50 nəfərlək bir ailə yeməyini tərcih edirlər.

Çin 10 milyon

ABŞ 2.1 milyon

Rusiya 1.3 milyon

Türkiyə 600 min

Almaniya 382 min

məsrəfləri: toy salonu (hər şey daxil) 15 min avro

Qır-qızıl 6.750 avro, ev depoziti: 1200 avro, mebellər: 5 min avro, gəlin paltarı və bəy kostymu: 2 min avro, gözəllik salonu məsrəfləri: 150 avro. Ümumiyyət 30 min 100 avro.

#### İsveçləri çütlük qonaqlara hədiyyələrin siyahısını göndərir

İsveçlədə isə toyalar ailənin imkanından asılı olaraq bir çox



## Kənd təsərrüfatından gözəlti - az pul, çox məhsul

Ekspertlər bildirirlər ki, prioritət elan edilən üç sahənin durumu vəsaitləz yaxşı olmayacağı

İlkədə kənd təsərrüfatının inkişafı prioritət sahə adı landırılsada, bu sahədə qeyri-müyyənlik var. Üstəlik, gələn il bu sahəyə ayrılan subsidiyaların azaldılacağı bildirilir. Ekspertlər səbəbləri musavat.com-a açıqlayıblar.

Ekspert Natiq Cəfərli bildirib ki, əslində hökumət bunulla bağlı ciddi bir açıqlama vermelidir: "Çünki fikir dəlaşir ki, subsidiya verilməsinin istiqamətləri və formulu dəyişdiriləcək. Bele bir iddialar mövcuddur. Bəzi rəsmi şəxslər bunulla bağlı açıqlama verdilər. Əgər subsidiyaların verilmə qaydaları dəyişdiriləcəksə, ola bilər azalmalar bununla əlaqədardır. Əvvəller Azərbaycanda da subsidiyalar əkin sahələrinin həcmindən görə verilirdi. Bu yanaşma doğru deyil, biz daim bu təqdid edirdik. Son zamanlar Kənd Təsərrüfatı Nazirliyinin bəzi yetkililəri açıqlamalar verirlər, subsidiyaların verilməsi qaydaları dəyişdiriləcək. Ola bilər ki, bundan sonra subsidiyalar məhsulun həcmində və keyfiyyətinə görə verilsin. Bu da stimullaşdırma yaradır ki, fermerlər daha çox və daha keyfiyyətli məhsul istehsal etsinlər. Digər tərəfdən isə məntiqsizlik görünür. Bir tərəfdən, kənd təsərrüfatında çox ciddi proqramların həyata keçirilməsi haqqında bəyanatlar olur. Digər tərəfdən isə subsidiyaların azaldılması olacaqsə, deməli, bu sahədə böyük bir irəliliyin olmamasına getirib çıxaracaq. Yəni bunun özü, subsidiyalar olmadan qarşıya qoyulan təpşirilərlər yerinə yetirmək, hədəfə çatmaq mümkün deyil. Prezident, hökumət nümayəndələri demisidilər ki, Azərbaycanda ən azından pambıq istehsalı 3 dəfə artacaqsə, deməli, buna ayrılan subsidiyalar, gübrələr, digər vəsaitlər də artmalıdır. Amma dövlət bütçəsində bununla bağlı azalmalar müşahidə olunursa, deməli, bu sahələrin ya inkişafı ləngiyəcək, ya da kənd təsərrüfatındaki indiki durum davam edəcək, heç bir ciddi artım olmayacağı.

Ekspert Rövşən Ağayev isə bildirib ki, içərisində olduğu araşdırma qrupunun davamlı olaraq bütçə tədqiqatları ilə məşğul olduğu son 12 ilə 2017-ci ilin bütçəsi qədər qarşılıqlı, qeyr-müyyənliklərlə dolu hazırlanmış bütçə sənədi olmayıb: "Hökumət bir yana, son illər nisbetən daha detallı məlumatlar açıqlamağa cəhd göstərən Hesablama Palatasının da bu dəfə xeyli çətinlik çəkdiyi hiss edilir. Məsələn, 2017-ci ilə sosial müdafiə xərclərinin 650 mln. manat azaldılmasına hətta Hesablama Palatasının öz rəyində cavab axtardığı barədə yazuşdır. Başqa bir qeyri-müyyənlik kənd təsərrüfatı sektoru ilə bağlıdır. 2016-ci ilə ərzaq təhlükəsizliyi programı çərçivəsində mineral gübrələrin, motor yağı və yanacağın dəyərinin ödənilməsi üçün fermerlərə 155,6 milyon manat subsidiya xərci nəzərdə tutulmuşdu. 2017-ci ilə həmin xərc 148 milyon manata enib. Amma nəzərə alaç ki, 2017-ci ilə 3 yeni istiqamət - pambıqçılıq, tütün və barama üçün de subsidiya əldənəcək. Məntiqlər əvvəlki ilə nisbetən subsidiyanın həcmi xeyli artmalıdır, amma 8 milyon manat azalma var. Bunun bir səbəbi ola bilər ki, hökumət fermerlərin əvvəl əkin növlərindən sürətlə yeni subsidiyalasdırılan sahələrə keçəcəyini gözləyir".

Natiq Cəfərlinin sözlərinə görə, subsidiyaların sxemi düzgün deyil: "Yanaşma düzgün deyil. Azərbaycanda sanki stimullaşdırma əraziyə görə olduğuna görə, keyfiyyət və keçimiyət gözləntiləri o qədər də önəmlü rol oynamır. Ona görə də ilk önce bu yanaşma dəyişməlidir. Bürokratik əngəllər aradan qalxmalıdır. Ümumiyyətə, fermerlər üçün son məhsulun həsmi və keyfiyyət göstəricilərinə görə dövlət tərefində yardımçılarının ayrılmazı mexanizmləri işlənib hazırlanmalıdır. Ciddi yanaşma olmadığına görə illərdik ki, bu sahəyə ayrılan vəsait ciddi effekt vermedi. Kənd təsərrüfatında irəliliyə nail olmaq mümkün olmadı".

□ Sevinc TELMANQIZI

□ RÖYA